



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 28 noyabr 2018-ci il Çərşənbə № 254 (7143) Qiyməti 60 qəpik


Xəbər

Kəlbəcər köçkünü
olan müəllimin
özünü
asmasının
təfərrüatları

yazısı sah.13-də

Gündəm

Rusiya-Ukrayna gərginliyi pik həddə



Kreml hərbi rejim elan etmiş Kiyevə nota verdi; Bakıdan baş verənlərə reaksiyalar

yazısı sah.3-də

Dünyanın qorxduğu Soros...

yazısı sah.7-də

Qurban Qurbanov

"çarpaz atəş" altında

yazısı sah.15-də

Qarabağ separatçılarını tərəf kimi tanımaga hazırlıq gedir - iddia

yazısı sah.4-də

Parlament qanunlara düzəlişlər etdi

yazısı sah.5-də

**Əsirlərin dəyişdirilməsi:
müəmmə davam edir**

yazısı sah.10-da

**Bakı "MegaFon"la bağlı Rusiya
qarşısında tələb qoydu**

yazısı sah.12-də

**Paşinyan KTMT-yə, parlament
Avrasiya İttifaqına qarşı**

yazısı sah.4-də

**Türkiyənin dənizdə neft-qaz
axtarışı - Azərbaycandan
kömək istənilsə...**

yazısı sah.12-də

**Gürcüstan iri müəssisələri
özellikdirir, bəs biz?**

yazısı sah.13-də

**"Kim qapı-qapı düşüb
liftpulu yığsa..."**

yazısı sah.2-də

**Qadınlara qarşı zorakılıq
halları artıb, amma...**

yazısı sah.14-də

ERMƏNİSTAN DÖRDTƏRƏFLİ İZOLASIYAYA DOĞRU - KRİTİK 10 GÜN

İşgalçi ölkənin qeyri-dostları artır; **rusiyalı şərhçi**: "Irəvan əsas qonşuları ilə tezliklə dil tapmasa..."; Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynadan anti-erməni gedisi...




yazısı sah.8-də

Bu gün "Rabitə işi" "nə görə tutulanların məhkəməsidir"

"Allah məni bağışlasın" deyən Vüdadi Zeynalovu Ali Məhkəmə bağışlayacaqmı?

yazısı sah.11-də



**ABŞ-in keçmiş
səfirinin
Azərbaycana
təhlükə ilə bağlı
sensasiyon
araşdırması**

yazısı sah.9-də



**Arif Əsgərovun
baldızı oğlu 4
gündür
axtarışdadır-anası
öldürüldüyünü
iddia edir**

yazısı sah.11-də



**Ombudsmanın
maası artırıldı -
2230 manat**

yazısı sah.10-da



Ramzan Kadirov Bakıda

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Zakir Həsənov Bəhreyn ordusunun baş komandanı ilə görüşüb



dəfə Nazirliyindən məlumat verilib.

Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.

Ərdoğan: "Suriyada İŞİD yoxdur, sadəcə..."

"Suriyada İŞİD yoxdur". "Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Recep Tayyib Ərdoğan Ədalət və İnnişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Onur sözlerinə görə, Suriyada terror dəstələri var: "Hamı Suriyada öz mənəfətinə güdürlər. Biz Türkiyənin ərazi bütövüyünü qorumaq üçün meydana girdik, risk etdik. Bu terror qrupuna zərbə vurduq. Biz bölgəmizdəki İŞİD şarını partlatdıq. İslamin başındaki en böyük dərdlərdən birini çökdürmeyi bacardıq. Dünyanı qorxutmaq üçün davamlı olaraq böyüdülen İŞİD-in necə bir layihə olduğu Türkiyə meydana girdikdən sonra məlum oldu. Suriyada İŞİD yoxdur. Sadəcə, onun görüntüsü altında bir neçə kiçik dəstə var. Türkiyə olaraq bu dəstənin qalıqlarını el-ələ verərək bir neçə ay içinde tamamilə aradan qaldıracağımızı vəd edirik".

Türkiyə prezidenti həmin dövlətlərin bölgədə daha çox neftlə bağlı maraqlarının təmin olunması uğrunda mübarizə apardıqlarını, onları terroru PKK qruplaşmasının Suriyadakıollar ile birlikdə olduqlarını da vurğulayıb.

Xəzərdə batma təhlükəsi ilə üzləşən iki balıqcı xilas edildi

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən iki balıqcı xilas edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumatə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən üç kilometr dənizin içənə doğru) iki nəfər balıqcının taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Kiçikhäcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Taxta qayıqda köməksiz vəziyyətdə qalmış balıqcılar xilas edilib.

Balıqcıların olduğu qayıq müvafiq xilasetmə qüvvələri tərəfindən yedəye alınaraq sahilə gətirilib.

5 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasita götürülərək qanunsuz dövriyyədən çıxarılb. DİN mətbuat xidmətindən verilən məlumatə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölğəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumatə əsasında Bileşuvər rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəller məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kilogram 450 qram tiryək və 4 qramdan artıq heroin götürüllər.

Binəqədi RPİ 5-ci Polis Bölümü əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kilogram 775 qram marijuana aşkar edilərək götürüllər.

Hər iki faktla bağlı cinayət işi başlanıllıb, istintaq aparılır.

"Kim qapı-qapı düşüb liftpulu yığsa..."

"Lift xidmətləri üçün tariflərin qaldırılması bu gün aktual deyil". Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Əlekberov bildirib.

X.Əlekberov hazırkı qiymətlərin aşağı olduğunu bildirib:

"Mən demisəm gələcəkdə tariflərə baxıla bilər və 1 manatdaq qaldırıla bilər. Amma bu, indi üçün gündəmdə deyil. Bu gün hansısa qiymət artımdan səhərbət getmir. "Qiymətlər qaldırılır" yazmaqla gündəmi zəbt etməyə çalışırlar".

Baş direktor tariflərə yeni-dən baxılacağı təqdirdə, xidmet səviyyesinin yüksəldilməsinin əsas götürüleceyini vurgulayıb:

"Cənab Prezidentin tapşırığı ilə dövlət tərəfindən vəsait ayrılib. Gelən il 1000-ə yaxın lift təsərrüfatında yeniliklər edəcəyik. Dəyişiklik zamanı həm xidmət səviyyesinin yük-

səldilmesi, həm də əhalinin

məsələsini də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşlarımızın iş şəraitinin, dispeçer xidmətinin yaxşılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşlarımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi məsələsinin də aradan qaldırılacağı qeyd edib: "Biz konkret məsələ qoymuşuq. Kim qapı-qapı düşüb lift tamiri

planlaşdırırıq. Eyni zamanda, əməkdaşımızın iş şəraitinin, dispeçer xidmətinin yax-

şılaşdırılmasını nəzərdə tutmuşuq. Bunu zaman özü tələb edir".

X.Əlekberov liftlərin abonentlərin hesabına təmir edil-

məsi

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək üç siyasi qüvvə - "İşqli Ermənistən", "Biz" bloku və "Sasna tsrer" partiyaları indidən hakimiyəti Rusiya siyasetinə görə (strateji müttəfiqlik mənasında) tənqid edəcəklərinin anonsunu veriblər.

"Biz" blokuna daxil olan "Azad demokratlar" Partiyasının lideri Xaçatur Kokobelyan isə parlamentdə Alı-dən çıxmışdır. Onu "İşqli Ermənistən" Partiyası da dəstəkləyir.

"Sasna tsrer" Partiyasının proporsional siyahısında 2-ci sıradə gelən Stepan Qriqoryan bu gün Ermənistən KTMT və Alı ilə bağlı bir sıra problemləri qaldırmalı olduğunu düşünür.

"Məsələn, biz 102 sayılı hərbi bazanın saxlanmasına görə pul ödəyirik. Bütün dünyada isə bazanı saxlayan ölkə onun xərclərini çəkir. Buzim Rusiya ilə birgə hərbi birləşmə haqqında sazişdə Ermənistənə qarşı hücum edilməsi təqdirdə rəhbərliyin Rusiya generalına verilmesi nezərdə tutulub. Nə üçün? Demək isteyirik ki, biz heç də Alı və KTMT-dən mismarları çıxarmağı deyil, mexanizmin düzgün işləməsini isteyirik, ondan sonra başqa nəticələr gəlmək olar. Keçmiş hakimiyət Rusiyani pis öyrədib. Rəsmi Moskva nəyi getirib ona imza atıblar. Bu səbəbdən

Paşinyan KTMT-yə, parlament Avrasiya İttifaqına qarşı

Baş nazir əvəzi "Biz KTMT-də kimə bel bağlayıb-bağlamayacağımızı ayırd etməliyik" dedi, seçkilərdən sonra parlament Avrasiya İqtisadi İttifaqından çıxmış məsələsini qaldırıb bilər



indi belə bir böhran vəziyyətinə dədyik" - deyə Stepan Qriqoryan
Stepan Qriqoryan parlament

tə keçəcəkləri halda Nikol Paşinyanın Rusiya ilə problemləri ola-cağı təqdirdə onun arxasında duracaqlarının proqnozunu verib.

"İşqli Ermənistən" Partiyasından namizəd, deputat Gevorg Gorgisyan əvvəlki iqtidarın sürücülük vesiqelerindən tətmiş (Rusiyada erməni vətəndaşları öz sürücü vesiqələri ilə maşın sürə bilməzler) KTMT-dəki bir sıra dövlətlərin azərbaycanlılar mənəvə tutmasına qədər Ermənistən maraqlarını təmin edə bilmədiyi deyib.

"Azad demokratlar" Partiyasının sədr müavini, "Biz" blokunun üzvü Anjela Xaçaturyan isə həmisi Ermənistən Alı-də təmsil olunmasını xarici siyasetinə böyük səhvlərindən biri hesab etdi-

lərini, bununla bağlı vəziyyətin düzəldilməsi üçün məsələni parlamentdə qaldıracaqlarını söyləyib.

"Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".

"Report" TASS-a istinadən xəber verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistən baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızığın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdırına aydınlaşdırılmışdır. Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəha-

yet, ayırd etməliyik", - o vurgulayıb.

N.Paşinyanın sözlerinə görə, Ermənistən üçün "müqaviləye əsasən Ermənistən müttefiqi" sayılan bəzi ölkələrin bize o qədər də dost olmayan qonşumuz silah satmaları bir qədər müəmmalıdır... Bu məsələni müttefiqlərimiz müzakirə etməyi səmimi qəlbən isterdi".

"Kilsə heç vaxt hakimiyətin əlavəsi olmayıb". "Report" Ermənistən KİV-inə istinadən xəber verir ki, bunu isə Ecəmiadzin kilsəsinin aparıcı din xadimi Vaqram Melikoyan Ermənistən baş naziri salahiyətlərini icra edən Nikol Paşinyanın erməni kilsəsinin hakimiyətin əlavəsi olması barede fikrini şərh edərkən deyib.

V.Melikoyan kilsənin ermənilərin və Ermənistən həyatında oynadığı aparıcı rolü da vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Ecəmiadzin kilsəsinin fəaliyyətdən danışarken deyib: "Respublikaçılar Partiyası (Serj Sarqyanın Partiyası, "Report") milli-mənəvi dəyərlərdən bəhs edir. Ancaq kilsə onların hakimiyəti dövründəki qədər heç vaxt ləkələnmişdir. Bundan başqa, kilsə hakimiyətin əlavəsi olub".

Xatırladaq ki, bir müddət evvel Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepuk Sarkisyan da Nikol Paşinyanın əaleyhinə çıxış etmişdi. Bundan başqa, parlament katolikosun mühafizəsi haqqında qanun layihəsinə qəbul etməyib.

□ Musavat.com

Qarabağ separatçılardan tərəf kimi tanımağa hazırlıq gedir - iddia

Elxan Şahinoğlu: "Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırıb eyni ölkələrə göndərməliyik"

Dağlıq Qarabağ münaqışının həlli istiqamətində gedən damışqlarda qanunsuz rejimin tərəf kimi tanınmasına hazırlığın getdiyi barədə iddialar meydana çıxıb. Separatçı rejimin "rəhbəri" Bako Saakyanın ATƏT Minsk Qrupunun üç həmsədr ölkəsinə - Amerika, Fransa və Rusiyaya son safların bu xüsusda tosadıf olmadığı bildirilir.

Saakyanın bu səfərlərinə beynəlxalq aləmin sərgilədiyi susqın mövqə ciddi suallar doğurur. Əslində Ermənistən baş nazir əvəzi Nikol Paşinyanın bu ilin iyundunda Dağlıq Qarabağın danışqlarda tamhüquqlu tərəf kimi iştirakı məsələsini qaldırmışından sonra bu istiqamətdə gedən müzakirələr artmışdır.

Dünen Paşinyan bir dəfə konflikte yanaşmada özünün populist, reallliğdən xeyli uzaq olan isteyini ortaya qoyub. "Yeni Müsavat"ın Azadlıq Radiosunun erməni redaksiyasına istinadən verdiyi məlumatda görə, seçki kampaniyası çərçivəsində seçicilər görüşdə baş nazir əvəzi bəyan edib Dağlıq Qarabağda分离派 regime müstəqil tərəf kimi mütləq birbaşa danışqlara qoşulmalıdır. Guya bunsuz konfliktin həlli mümkün deyil.

"İndiki məqamda Dağlıq Qarabağın statusunun dəqiqləşməsi vacibdir. Biz Qarabağın danışq-



lar stoluna qayıtmış məsələsinə ardıcıl olacaq. Dağlıq Qarabağın statusu dəqiqləşməden nizamlama mümkün deyil, ola bilmez. Və biz deyirik ki, bu məsələdə xalqla hökumətin mövqeyində bir millimetr də fərqli yoxdur", - deyə erməni baş nazir əvəzi yene özündən razı şəkildə bildirib. Azərbaycan tərəfi isə təbii ki, bu heç vaxt razı olmayıacaq.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, erməni separatçılardan tərəf kimi təsadüfi deyil: "Bu 3 dövlətin həmsədrleri bir müddət əvvəl bölge də olmuşdular. Xankəndində Bako Saakyanla da görüşmüdürlər. Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri ba-

Ancaq biz yalnız neticə ilə mübarizə aparmamalıyıq. Separatçılardan liderini yenidən harasa dəvət edə bilərlər. Ona viza verib, görüşlərini təşkil edəcəklər. Bu səfərlərdə dünyadakı erməni lobbyinin rolü böyükdür. Bunun qarşısının alınması yolları bərədə düşünməliyik. Erməni separatçılardan lideri böyük ehtimalla həmsədr dövlətlərdəki görüşlərində iki böyük yalandan danışır. Birincisi, yəqin deyib ki, guya onlar səlh isteyirlər, ancaq Azərbaycan səlhə razı deyil. İkinci yalanı da odur ki, guya o, Dağlıq Qarabağı təmsil edir. Qərbdə bu na inanınlar tapılı biler. Biz Qərb ölkələrinin paytaxtlarında səslənən bu iki yalanla mübarizə aparmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırılmalıdır və həmin qrupu eyni ölkələrə göndərməliyik. Daha sonra başqa dövlətlərə də səfərlər təşkil edile bilər. Bunun üçün ilk növbədə həmsədr dövlətlərdəki səfirlərimiz Dağlıq Qarabağın azərbaycanlı icmasından formalanşan heyətin görüşlərini planlaşdırma və təşkil etməlidirlər. Bununla bir neçə məqsədə nail olarıq. Birincisi, həm separatçılardan liderinin böyükərə səfərlərinin effektini azaltmış olarıq, həm də beynəlxalq aləmə Dağlıq Qarabağda azərbaycanlı icmanın da var olduğunu göstərərik. İkincisi, Qərbin siyasi mərkəzlərinə anladırıq ki, azərbaycanlılar geri qayıtmadan və hüquqları bərpa olunmadan səlh mümkün deyil. Bunu biz edə bilərik. Biri var bunu azərbaycanlı rəsmilər və diplomatlar deyir, biri də var ki, Dağlıq Qarabağdan kökçün düşən, evini və yaxın qohumlarını itirən şəxslər deyir. İkincisinə effekt də böyükdür. Erməni separatçılardan ilə üçüncü ölkələrdə polemikadən da çəkinməliyik. Bizim icmanın nümayəndələri daim onlara sual etməlidirlər ki, onları niyə Qarabağdan didərgin salıblar, qohumlarını qət ediblər və Dağlıq Qarabağda rayonları boşaltımlırlar?"

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"



Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatıb

Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun "Eternity-2018" birgə komanda-qərargah təlimləri başa çatıb.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin Lüleburqaz şəhərində keçirilən təlimlərdə Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, Daxili İşlər Nazirliyinin eməkdaşları Türkiye və Azərbaycan hərbçiləri ilə birgə iştirak ediblər.

Təlimlərin məqsədi Gürcüstan, Türkiye və Azərbaycanın Silahlı Qüvvələri arasında qarşılıqlı uyğunluğun artırılması olub. Təlimlər ərazi və qərəgah komponentləri üzrə heyata keçirilib. İştirakçılar çoxmələti qərəgahın planlaşdırılması prosedurları, həmçinin milli taborların idarə olunması və onlara nəzarətin təşkilü üzrə bilik və təcrübələrinin artırılması.

Təlimlərin sənəarı böhran vəziyyətində Bakı-Tiflis-Ceyhan neft kəməri, strateji əhəmiyyətli dəmir yolu xətti və boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üzrə əməliyyatdan ibarət olub.

Gürcüstan-Türkiyə-Azərbaycan birgə təlimləri rotasiya prinsipinə əsasən hər üç ölkədə keçirilir.

Noyabrin 27-də Milli Məclisin növbəti plenar icası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başladı. İclasda Nazirlər Kabinetinin üzvləri, maliyyə naziri Samir Kazimov, Mərkəzi Bankın idarə Heyətinin sədri Elman Rüstəmov, vergilər naziri Mikail Cabbarov və digər hökumət üzvləri iştirak edirdi.

Komité sədri Ziyad Səməzdəzadə dövlət bütçəsinin müsbət xarakterə etdi və yüksək seviyədə müzakirələrin təşkilinə şərait yaratdığı üçün parlament rəhbərliyinə təşəkkürünü bildirdi.

Bundan sonra bütçə layihəsi əsas kimi səsə qoyuldu və 103 deputat lehinə, 1 deputat əleyhine olmaqla qəbul edildi.

Sahibe Qafarova bütçə layihəsindən danişarken təhsil xərclərinin cari ilə müqayisədə 11,3 faiz artırılmasını təqdir etdi.

Cavanşir Paşazadə çayçılığın inkişafı ilə bağlı tekliflərini səsləndirdi. Qeyd etdi ki, prezidentin çayçılığın inkişafı ilə bağlı imzalandığı programda əməl edilməsi istiqamətində zəruri addımlar atılmalıdır. Deputat dedi ki, Lənkəran bölgəsində çayçılığın inkişafı nəticəsində ölkəmizin çaya olan tələbatını ödəmək imkanımız olduq halda, bizi hələ də xarıcdan çay ixchal etməye məcburuz. Bu da əlavə xərclər deməkdir.

Novruz Aslanov bütçədəki Prezidentin Ehtiyat Fondu ilə bağlı bölümə diqqət yetirilməni təklif etdi. Dedi ki, ölkədə bir səra vacib layihələrin həyata keçirilməsində məhz Prezidentin Ehtiyat Fonduğun mühüm yeri var.

Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, 2019-cu ilin dövlət bütçəsində məcburi köçkünlərin mənzil-məşət məsələlərini həll etməkdən ötrü Neft Fonduğun bütçəsindən əlavə olaraq 200 milyon vəsaitin ayrılması nəzərdə tutulub.

Bundan əlavə, ölkədə məşğulluq tədbirlərinin keçirilməsi üçün 80 milyon, ölkə üzrə dövlət sifarişi ilə ali təhsil alanların xüsusi çəkisinin artırılması üçün 11 milyon, Gəncələr Fonduğun xərcləri əlavə olaraq 2,7 milyon manat, AMEA-nın xərclərinin 800 min manat, sehiyyə xərcləri əlavə olaraq 4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmçinin ölkədə yeni yaradılmış bir sira təşkilatlara 5,5 milyon manat əlavə vəsait ayrılmışdır. Milli Məclisin saxlanma xərcləri 10,1 milyon manat artırlıb. Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat əvəsat nəzərdə tutulmuşdu.

Nazir bildirdi ki, yeni əkin sahələri, suvarılma işləri ilə əlaqədar kənd təsərrüfatının əlavə 40 milyon manat artırılacaq. 256 milyon manatlıq vəsait isə islahatların həyata keçirilməsinə yönəldiləcək. Bələdiyyələrə verilən dotsiya isə 500 min manat azaldılacaq.

S.Şərifov deputatların səsləndirdiyi ayrı-ayrı sahələrlə bağlı tekliflərənə də bəhs etdi. Dedi ki, bu tekliflər hökumət tərəfindən təhlil ediləcək. Nazirin sözlərinə görə, bunlarla bağlı hesablanma daha çox vaxt tələb etdiyinə görə gələn illərdə onlara baxılacaq. "Bu tekliflərin



35 faiz artacaq: "73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək". "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik müzakirəsi zamanı S.Babayev dedi ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq: "Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya teminatı avtomatlaşdırılmış qaydada aparılacaq".

Komité sədri Əli Hüseynli dedi ki, bu dəyişikliklər deputatların imicinə müsbət təsir göstərəcək. Dedi ki, layihə ilə bağlı beynəlxalq təşkilatın nümayəndələrinin, həmçinin Milli Məclis Aparatının və Korrupsiyaya Qarşı Mübarizə Komitesinin nümayəndələrinin iştirakı ilə qapalı müzakirə həyata keçirilib. Komité sədri yekun layihəni təqdim etdi və üçüncü oxunuşa "çıxışdan çekinməyə", hamını səs verməyə çağırıldı.

Milli Məclis bütçə haqqında qanunu ikinci oxunuşda qəbul etdi - vəsait artırıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri **Sahil Babayev**: "Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq"

reallaşdırılması üçün 7 milyard manat əlavə vəsait tələb olunur. Təbii ki, bu həcmində vəsaitin artırılması qeyri-realdır".

Spiker O.Əsədov maliyyə nazirinə müraciət etdi: "Samir müəllim, gələn il yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanuna baxmaq lazımdır.

Hər il eyni məsələləri təkrar edirik".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dedi ki, gələn il Dövlət Sosial Müdafiə Fonduğun 2019-cu il üçün bütçə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Nazir bildirdi ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək: "Neticədə ödeniləcək əmək pensiyalarının məbərə dövlət siğorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Bunun isə ÜDM-ə nisbəti 2,2 faizdir.

Maliyyə naziri deputatları bütçə zərfinə səs verməyə çağırıldı. 2019-cu il dövlət bütçəsi zərfi ikinci oxunuşda səsə qoyuldu və 92 nəfər lehinə, 2 əleyhinə, 2 bitərəf olmaqla qəbul edildi. Üçüncü oxunuş 30 noyabrda olacaq.

Bundan sonra "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının heddi haqqında" qanun layihələri ikinci oxunuşda müzakirə edildi.

Komité sədri Hadi Rəcəbli dedi ki, ehtiyac meyarı 143 manat təşkil edəcək ki, bu da əvvəlki ildən 13 manat artıqdır. Bu, həm də əlavə vətəndaşların ünvanlı sosial yardım almasına imkan verəcək. Hesab edirəm

ki, 143 manat normal rəqəmdir. Yaşayış minimumu isə 173 manatdan 180 manata qaldırılıb. Spiker O.Əsədov maliyyə nazirinə müraciət etdi: "Samir müəllim, gələn il yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanuna baxmaq lazımdır. Hər il eyni məsələləri təkrar edirik".

Əmək və əhalinin sosial

müdafiəsi naziri Sahil Babayev

dedi ki, gələn il Dövlət Sosial

Müdafiə Fonduğun 2019-cu il

üçün bütçə gəlirləri 3 milyard

928 milyon manat məbləğində

proqnozlaşdırılır. Nazir bildirdi

ki, bu vəsaitin 97 faizi əhaliyə

yönəldiləcək: "Neticədə ödeniləcək əmək pensiyalarının məbərə dövlət siğorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Bunun isə ÜDM-ə nisbəti 2,2 faizdir.

Maliyyə naziri deputatları

bütçə zərfinə səs verməyə

cağırdı.

2019-cu il dövlət bütçəsi zərfi ikinci oxunuşda səsə qoyuldu və 92 nəfər lehinə, 2 əleyhinə, 2 bitərəf olmaqla qəbul

edildi. Üçüncü oxunuş 30 noyabrda olacaq.

Bundan sonra "Azərbaycan

Respublikasında 2019-cu il

üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının heddi haqqında" qanun layihələri ikinci oxunuşda müzakirə edildi.

Komité sədri Hadi Rəcəbli

dedi ki, ehtiyac meyarı 143

manat təşkil edəcək ki, bu da

əvvəlki ildən 13 manat artıqdır.

Bu, həm də əlavə vətəndaşların

ünvanlı sosial yardım almasına

imkan verəcək. Hesab edirəm

ki, 143 manat normal rəqəmdir.

Yaşayış minimumu isə 173

manatdan 180 manata qaldırılıb.

Spiker O.Əsədov maliyyə

nazirinə müraciət etdi:

"Samir müəllim, gələn il

yaşayış minimumu haqqında qanun lajihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhalinin 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir. Qeyd edək ki,

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhalinin 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun lajihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhalinin 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir. Qeyd edək ki,

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhalinin 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilir.

Dəyişiklik layihəsi müzakirələrindən sonra səsverməyə

çıkarılaraq qəbul edilib.

Deputat Zahid Oruc dedi ki,

hər nazir dəyişəndə pensiya

sistemində köklü dəyişikliklər

baş verir: "Amma burada sabit

vəziyyət olmalıdır. Qanunun və-

fizi dedi ki, vətəndaşın durumu

satılmasına, satış məqsədi ilə

saxlanmasına və ya istehsal bi-

nasının hüdudlarından kənar-

açıqlanmasına görə aksız marka-

laşdırılmalıdır. Nizamnamənin

44-cü (Milli Məclisin Hesab-

lama Palatası) maddəsinə əsa-

sən, Hesablama Palatası

sədr məzəvindən və 7

auditordan ibarətdir. Dəyişikliklə

isə auditorların sayı 7-dən 5-ə

endirilib. Bundan sonra Hesab-

lama Palatası sədr, sədr məzə-

vinən və auditorları dövlət idarəciliyi,

dövlət nezarəti, iqtisadiyyat,

maliyyə sahələrində 5 il təcrübə-

sinənəsi olmalıdır. Qanunun və-

fizi dedi ki, vətəndaşın durumu

satılmasına, satış məqsədi ilə

saxlanmasına və ya istehsal bi-

nasının hüdudlarından kənar-

açıqlanmasına görə aksız marka-

laşdırılmalıdır. Nizamnamənin

44-cü (Milli Məclisin Hesab-

lama Palatası) maddəsinə əsa-

sən, Hesablama Palatası

sədr məzəvindən və 7

auditordan ibarətdir. Layihə müzak-

irələrindən sonra



Azərbaycanlılar itin anasını ağladırsa...

Ələkbər ƏLİYEV

Azərbaycanda itlərin güllələnərək öldürüləməsi görüntüləri adamın üreyini dağlayır. Hələ bir fotovardı, ana it dörd ölü balasının yanında oturub ağlayırdı. Üzdən də oxunurdu ki, nə baş verdiyini anlamır. Heyvan çəşib qalmışdı, azərbaycanlılara əsir düşdüğünü bilmirdi.

Bu cür tədbirlərin lehinə olanların arqumentləri ilə tanışam. Onlar deyir ki, küçələri it basıb, bize hücum edirlər, uşaqlarımızı dışləyirlər, quduzluq yayarlar. Onlar da haqlıdırlar. Lakin on minlərlə itin küçədə-bayırda sülənməsi, doğub törəməsi, hansı kültürsüzlüyün, geridəqalmışlığın göstəricisidirsə, bu problemin aradan qaldırılmasında müraciət edilən metodlar da həmin kültürsüzlüyün, geridəqalmışlığın nəticəsidir. Bütün hallarda, azərbaycanlılar gənahkardır.

Bir də, heyvan hüquqlarının müdafiəçiləri var. Onlar da çox səs-küylüdürlər, aralarında elələri də var ki, tumanlarını başlarına atırlar. Sən əli tüfəngli adama neynəyə bilərsən? Çox şey eləsən, bir güllə də sənə çaxar. Üstəlik, eşşək boyda kişilərin əllərinə tüfəngləri verib, küçələrin canına salan hər kimdirse, çox lotu adamdır. Heyvan hüquqlarının müdafiəçiləri ona görə heç nəyə nail ola bilmirlər. Hətta Leyla Əliyeva da heyvanlarla şəkil çekdirir, onları qorumağa, öldürməməyə, əziyyət verməməyə səsləyir, xeyri yoxdur.

Bir şey də var ki, gündə əlli it güllələyən azərbaycanlı, pis bir iş gördüyü səmimi olaraq başa düşmür. Siz ona yaxınlaşış, "niyə belə edirsin?" soruşsanız, o, gözlərini döyəcək. Qəfildən, Füzulidən bir beyt də oxuya bilər. Ya da nə bilim, Çin atalar sözü deyər, mat qalarsan. Mobil telefonunuza neçəyə alındığınızı da soruşa bilər və əlavə edər ki, "bundan əmim oğlunda da var, Dubaydan alıb". Yəni çox da adekvat adamlar deyillər, həm də onlarlıq bir şey yoxdur.

Qaldı ki, ümumiyyətlən azərbaycanlıların heyvanlara, təbiətə münasibəti çox fərqli, hətta deyərdim fəlsəfidir. İnsan - sosial təlim-tərbiyə prosesindən keçdiyi nisbətdə, insandır. Azərbaycanlılar təbiətin özü olduqları üçün onlar təbiətin "fovqündə" dayana bilmirlər.

Azərbaycanlıların heyvanlara və təbiətə münasibəti çox rasionaldır - "Bu, mənə, bax şəxsən mənə, lazımdır? Şəxsən mənə, indi və burada?"

"Soğan olsun, nağd olsun" deyir azərbaycanlılar. Ona görə azərbaycanlılar təbiətdən zövq almırlar. Onu qorumaq barədə düşünmürler. Onun məsuliyyətini daşıdıqlarını düşünmürler, bu fikri yaxına belə buraxırlar.

Siz bir qaya parçasından aşib yolu bağlamamışığınız, ildirimdən ağacı vurmamağı, arılardan adamı sancımağı, sarısqandan lazımsız bir yerde bitməməyi tələb edə bilməzsiniz. Onlar "lazım bildikləri" zaman aşacaq, vuracaq, sancacaq və bitəcəklər. Azərbaycanlılar (əlbəttə, tək onlar yox, Şərqi böyük hissəsi) özlərini təbiətdən ayrı görmürlər ki, təbiətə zərer yetirən davranışlarında daxili bir ziddiyət, diskomfort keçirsinlər.

Bu mənəda, azərbaycanlıdan təbiətə, heyvanlara qarşı məsuliyyəti olmayı tələb etmək axmaqlıqdan da betərdir. Bu, infantilizmdir. Azərbaycanlı gül-çiçəkdir, ot-alaqdardır, dağ-daşdır, qayada bitən mamırdır. Azərbaycanlı hər şeydir, bircə XXI əsrin insanı deyil.

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əmine Hacıyeva qardaşının saxlanma şəraitinin dözülməz olması ilə bağlı baş prokuror Zakir Həsənov yenidən müraciət edib. Qardaşı ilə görüş məssəlesi problem olaraq qalır.

Belə ki, C.Hacıyevin saxlandığı 13 sayılı cəzaçəkmə müəssisəsində 2017-ci ilin oktyabından 2018-ci ilin may ayına qədər onunla görüş verilməyib. Bakı İstintaq Təcridxanasına köçürüldüyü vaxtdan, sentyabrın 15-dən in迪yədək yənə də görüş verilmir, halbuki iş üzrə istintaq çıxdan başa çatıb.

"Aile üzvü kimi Cahangir Hacıyevlə ancaq mən görüşürüm. Mənimlə görüşə qadağın qoyulması, sadəcə, məhdudiyyət deyil, Cahangir Hacıyev qarşı işgəncədir. Bunun başqa adı yoxdur. Cahangirə qəzet vermirlər, dərmanların verilməsini yubadırlar. Sizə dəfələr müraciət etmişik, amma cavab yoxdur. Məhkəməyə müraciət etmişik, ərizələrimizə baxmayıblar, onları itiriblər. Cənab baş prokuror, axı məhbusun da hüquq var, elə deyilmə? Cənab baş prokuror, Cahangir Hacıyevin saxlanma şəraitinin dözülməz olmasına barədə məlumatı nəzərinə çatdıraraq bu işgəncələrə son qoyulmasını xahiş edirəm", - Ə.Hacıyevinin müraciətində deyilir.

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüz milyonlara manat vəsaitini mənimsəməkdən təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan mehrum edilən C.Hacıyev isə ittihamları qəbul etmir. Bankın vəsaitləri-

Cahangir Hacıyevlə bağlı yeni xəbərlər

Beynəlxalq Bankı taladığına görə həbs olunan bankir saxlanma şəraitindən gileylənir



nin müxtəlif böyük layihələrə rüldü. Cahangir Hacıyevə qarşı yeni cinayət işi və Bakı İstintaq Təcridxanasına köçürülməsi bu faktla bağlıdır. Cahangir Hacıyev yənə də külli miqdarda mənimsəmədə ittihəm edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittihəm irəli sürürlüb. Həbsdəki bankir ABB-nin Moskva filialındaki yeyintilərə bağlı dindirilib. Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeleri üçün mənimsədiyi iddia olunur. İstintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırma aparib. Əmine Hacıyevinin sözlərindən belə aydın olur ki, artıq araşdırma bitib.

Əvvəlki istintaq işində Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətində deyilir.

yətini araşdırıb. Sonradan iş məhkəməyə göndərilib və bununla bağlı ittihamədicə hökm çıxarılib.

Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank iş üzrə esas figurantlardan biridir, bankın talanmasına yönəlmış maliyyə maximasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkretna Qazaxistanda neft yatağının istismarına yönəlmış investisiyanın mənimsənilməsindən ittihəm olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva" tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq "MBA-Moskva" bankına vəksələrin satışında dələduzluq əməline yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şərki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi de Qazaxistanda saxlayaraq, Bakıya getiriblər.

□ **E. MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"


Müşfiqə aid olduğu iddia edilən qalıqlar hələ öyrənilir

DNK analizlərinin nəticəsi bir neçə həftədən sonra məlum olacaq

"Mikayıl Müşfiqə bağılı DNK analizlərinin nəticəsi hələ bir neçə həftədən sonra məlum olacaq. Çünkü ortaya əlavə suallar çıxıb və bununla əlaqədar işlər bir qədər uzanacaq".

Bu barədə azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, əlavə müayinələr təyin olunub.

"Hazırda istintaq gedir. Bu səbəbdən bizim əlavə məsələlər barədə danışmağa ixtiyarımız yoxdur. Ancaq onu deye bilərem ki, hələ heç nə hazır deyil, iş bitməyib. Daha doğru-



su, müəyyən hissələr bitib, sadəcə, əlavə suallar qoyulub və biz hələ də işi başa çatdırıb biləmirmik".

Ə.Həsənovun sözlərinə görə, analiz üçün Mikayıl Müşfiqin kişi cinsindən olan qohumlarından qan və ağız suyu

nümunələri götürüllər:

"Qohumların arasında kişi cinsindən nümayəndə olduğunu görə Mikayıl Müşfiqin bacısının qəbri açılmadı".

Qeyd edək ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütüvə informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən İşçi Rəpu yaradılıb. Noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında rəpu ilk iclası keçirilib. İcləsda prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi rəpu M.Müşfiqin qalıqlarının aşkar edilmesi ilə bağlı KİV-lərdə gedən melumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şaire məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. İşçi rəpu qrupunun görüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan prezidentine məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Soros Fonduñun Türkiyedeki yerli təşkilatı "Açıq Cəmiyyət Vəqfi" fəaliyyətini dayandırıb. Bu barədə vəqfin yaydığı bəyanatda qeyd olunur ki, Müşahidə Şurası son günlərdə vəqf barəsində mediada yer alan əsasız iddia və çoxsaylı sayıələrin vəqfin fəaliyyətinin davam etməsinə imkan vermədiyi üçün fəaliyyətini dayandırır.

Qeyd edək ki, Vəqfin idarə Heyətinin sədri Hakan Altınay bir neçə gün əvvəl saxlanılıb, ancaq az sonra azad edilib. Həbsin səbəbi isə 2013-cü il "Gezi Parkı" aksiyalarının təşkili ilə bağlı istintaqdır. Türkiyə polisi hazırda həbsdə olan "Anadolu Kültür" təşkilatının sədri Osman Kavala və Açıq Cəmiyyət Vəqfinin "Gezi Parkı" hadisəlerinin maliyyəleşməsi və xaricdə kampaniya aparılmasında ittiham olunur.

Soros Fonduñun Türkiyədə bağlanacağı gözlənilirdi. Çünkü rəsmi Ankara Sorosu təhlükə olaraq elan edib. Bir neçə gün əvvəl isə prezident Ərdoğan Soros Fondu "Gezi Parkı" aksiyalarını dəstəkləməkdə ittiham edib. Ərdoğan bildirib ki, "Corc Soros dövlətləri dağıtmışla məşğuldur".

Sitat: "Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmışa sərf edir".

Türkiyədə Açıq Cəmiyyət Vəqfi 2001-ci ildə fəaliyyətə başlayıb. Daha dəqiqi 2001-ci ildə Soros Fonduñun Türkiyə təmsilçiliyi yaradılıb, 2008-ci ildə isə bu qurum Açıq Cəmiyyət Vəqfinə çevrilib. İlk 5 ilde, yəni 2001-2006-ci illərdə fond Türkiyədə 86 layihəyə 7 milyon dollar bütçə ayırib. Vəqfin saytında yer alan 2008-2013-cü illər arasında Soros Fondu TOG, TESEV, DİTAM, DİSA, SALT, TÜSEV, GPOT, Anadolu Kültür, KA-MER, LGBT kimi təşkilatların da daxil olduğu 75 QHT və Koç, Bilgi, Kültür, Boğaziçi kimi universitetlərin də daxil olduğu qurumlarla 252 layihədə iştirak edib. Bu layihələrdə 755774 insanla temasda



Dünyanın qorxdığı Soros

Macaristandan sonra Türkiyə də Soros Fonduñu bağladı, amma dünyada 70-dək ölkədə hələ də fəaliyyət göstərir



olduqlarını da ayrıca qeyd yerləşib.

Sözügedən 5 illik dövrədə layihələrə 11,6 milyon lire maddi yardım edilib.

2016-ci ildə isə qurum 53 təşkilatın həyata keçirdiyi 64 layihəyə 5,5 milyon lire pul ayrırib. Bu vəsaitin 1,8 milyonu qəçqınlarla əlaqədar layihələrdir.

Ancaq Corc Sorosa qarşı qəzəbli olan ölkə yalnız Türkiyə deyil. Dünyanın bir sıra ölkəleri amerikalı filantrop milyarderi siyasi qalmaqlar, inqilabların sponsoru adlandırır. Xüsusi də son illərdə bir çox dünya ölkəleri Sorosun ofislerini bağlayıb. Onlardan biri də Azərbaycandır.

Yeri gəlmışkən, bu ilin oktyabrında Corc Sorosun vətəni Macaristanda yaradılıb. SSRİ dağıldıqdan sonra Soros fondları postsovət respublikalarında yaradılıb və sayları sürətlə artıb. Soros Fonduñun saytında qeyd olunur ki, fond "keçmiş sovet imperatorluğu içerisinde bir çox ölkələrdə demokratik hökumətlərin ortaya çıxmasına dəstək verib".

vətəni Macaristandakı ofisi də fəaliyyətini dayandırıb və Berlinə köçüb. Soros Fonduñun Berlin bölməsinin yeni direktoru Quran Buldioski bildirib ki, ofisin 80 əməkdaşı ailə üzvləri ilə birlikdə Budapeştən çıxaraq Almanyanın paytaxtına məshurlaşıb.

Bundan əvvəl Macaristandın baş naziri Viktor Orban dəfələrlə Soros Fonduñu tənqid edib. O, təşkiliat Macaristanda siyasi proseslərə müdaxilədə və liberal müxalifəti dəstəkləməkdə günahlandıb.

Qeyd edək ki, Açıq Cəmiyyət İstitutu 1984-cü ildə Corc Sorosun vətəni Macaristanda yaradılıb. SSRİ dağıldıqdan sonra Soros fondları postsovət respublikalarında yaradılıb və sayları sürətlə artıb. Soros Fonduñun saytında qeyd olunur ki, fond "keçmiş sovet imperatorluğu içerisinde bir çox ölkələrdə demokratik hökumətlərin ortaya çıxmasına dəstək verib".

Söhbət rəngli inqilablara verilən dəstəkdən gedi. Soros Fondu 2003-cü ilin payızında Gürcüstanda, 2004-cü ildə Ukraynada baş verən rəngli inqilablar və yeni hökumətlərin qurulmasına əsas sponsoru kimi

Hazırda 70-dən çox ölkədə Soros Fonduñun yerli ofisləri var. Fonduñun rəsmi məlumatına əsasən, 2017-ci ildə Soros fondlarının illik bütçəsi 940 milyon dollar olub. Yarandığı 1984-cü ildən bu yana Soros Fondu 14 milyard pul xərcləyib. Hazırda fondun dünya ölkələrində 1400 nəfər işçisi var.

Soros Fonduñun əsas fəaliyyət istiqamətləri insan haqları, demokratiya və bəşəri dəyərlər qarşı daha həssas bir cəmiyyət qurmaq üçün təhsil, hüquq və inkişaf sahələrində sosial və mədəni sahələrdə fəaliyyət göstərən özəl və ya icimai təşkilatlara, eləcə də QHT, universitet, dərnək və fondların fəaliyyətinə dəstəkdən ibarətdir.

Ancaq dönyanın bir çox ölkələri Soros Fonduñun kimiyyətlərə qarşı üşyan, inqilablari dəstəkləyən, çaxnamaların əsas sponsoru kimi görür. Soros Fondu liberal dəyərlərin yayılması əsas maliyyə dəstəkçisi kimi qəbul olunur və bu səbəbdən də əsasən sağ mühafizəkar hökumətlərin hədəfindədir.

Hazırda 87 yaşı olan milyarder Corc Soros isə ittihamları rədd edir. Soros hökumətlərin ona qarşı kampanyasını xaricdə düşmən quraşdırmaq üçün yaradılan "yalan və tehrif" adlandırıb.

□ Kənan RÖVSƏNOĞLU,
"Yeni Müsavat"

**Qızıl ürəkdən
çirkli caynağa
transformasiya**

Samir SARI

Sovet vaxtı bütün ittifaq miqyasında dolaşan bir lətifə vardi. Belədi: Rusun ürəyi qızıldır, yəhudinin - başı, ermənin - əli, azərbaycanının - dişi.

Hər lətifədə bir həqiqət payı olduğundan gülüb keçər, qızıl dişlərimizi parıldadar, bununla da lətifənin bizə aid hissəsini əyani şəkildə tesdiqləyerdik.

Heç yəhudi professorların başının və erməni ustaların əllərinin qızıl olmasına da etiraz edən yox idi. Fəqət ittifaq miqyasında boynumuza qoymuşdular və biz də sovet xalqı olaraq boynuma almışdıq ki, rusun ürəyi qızıldır.

Beləcə, "ürəyi qızıl olan rus"un Özbəkistanın "ağ qızıl"ını, Gürcüstanın "qızıl sular"ını, Ermənistanın qızıl balığını, Azərbaycanın "qara qızıl"ını, Qazaxıstan və Ukraynanın qızıldan qiymətli, kəhreba rəngli bugdasını, eləcə də o biri müttəfiq respublikaların elində-ovcunda olan sair "qızıl"ları Moskvaya daşımışına göz yumurduq. Ürekleri qızıldır axı... Onlar olmasa, hamı batıb geder, Amerika bizi tutub qul edər (guya ki, amerikalıya və ya rusa qul olmağın fərqi vardi).

Xalq arasında bu "qızıl ürəklilik" barəsində əfsanələr dolaşır. Rusiyaya yolu tez-tez düşənlər gelib deyirlər: "Allah versin rusa. Sən ölü, burada 500 rubla düzəlməyen işi iki dənə "Stalişni" ("Stoliçnaya" - araq markası) ilə həll edirsən; "Kamandırın qabağına bir butulka konyak, 5 kilo da nar qoydur, oğluma bir həftə opuska (otpusk - məzuniyyət) verdi, getdik Moskvada qəstində (qostinitsa - mehmanxana) qaldıq, çasta (çast - herbi hissə) qayıdanda da xlebaris (xlebořez - çörək doğrayan) qoydular" və sair və ilaxır.

Hamı deyirdi, Moskvada kartofun kilosu 9-10 qəpikdir, ət 2-3 rubldur, kərə yağı 3-4 rubldur, kostyum, palto, köynək, ayaqqabı bizdəkindən qat-qat ucuzdur. Bizdə isə o emtəələr 5-6, hətta 7-8 qat bahaydı - hələ o da tapılsa.

"Çox dürüst millətdir, satıcı 1 qəpiyi adamın dalınca atır, deyir, vozmite svoi meloçi, nam ne nado" (yəni "öz xırda pulunuza götürün, bizə lazım deyil") - bu da bir əfsənəydi.

Məşhur rus mütəfəkkiri Karamzinin Rusiya haqqında məşhur ifadəsi unudulmuşdu. O ifadə belədir. Bir dəfə Karamzinə deyirlər: "Rusianı bir sözə necə ifadə etmək olar?" O da birce kəlmə ilə cavab verir: "Voruyut" ("Oğurlarıylar").

Düzdür, sovet vaxtı oğurlama, çırpışdırma, əkişdirmə ənənəsi xeyli zəifləmişdi, amma yenə də qalırdı. Əslində bütün müttəfiq respublikaların əkib-becərdiyi, tikib-toxuduğu, hasil etdiyi maddi sərvətlər qanuni şəkildə Rusiyaya daşındığından xırda-para çırpışdırımlara ehtiyac yox idi. Bir adamın öz əlindəkini gətirib könüllü şəkildə sənə verməsinə "şərait yaratmısansa", ta niyə oğurlayasan, niyə qarət edəsən?

Amma SSRİ dağıldıqdan sonra o biri ölkələrdə olduğu kimi, gözəlim rus xalqı da Karamzinin dediyi yerə qayıdı.

İndi Maqadandan Kalininqrada, Həştərxandan Novoya Zemlya adasına qədər hər yerde oğurlayırlar. "Qızıl ürək"den əsər-əlamət qalmayıb. "Qızıl ürəklər"in əlləri qızilla oynayırlar, keçici qızımı bayraqların yerini qızıl unitazlar, korpusu qızıldan olan telefonlar, köpək zənciri yoğunluqda qızıl boyunbağılar, lüks avtomobillər, qızıl saraylar alıb.

Sovet vaxtı da kasıbılıq çəkən sadə xalq yənə də fıravon yaşayış həsrətindədir. İndi-indi məlum olur ki, sadə xalqın ürəyi də qızıldan-zaddan deyil, əksinə, gəlmələrə qarşı kin-küdürütlə doludur, elə bilir ki, "möhtəşəm rus diyarı"nın müstəmləkələri müstəqil dövlətlər olmasayırlar, onlar daha yaxşı yaşayardılar.

Budur, "qızıl ürək"li ruslar öz qardaşlarına - ukraynalılara qızıl güllə atırlar, "vurarıq, vurarıq" deyirlər.

İndi rusların quraşdırıldığı lətifələrinin məzmunu da dəyişib: gürcüler pederastdır, estonlar gerizəkalıdır, latşalar nanəcibdir, ukraynalılar peysərdir, asiyallar kütbeyindir, azərbaycanlılar alvercidir, çeçenlər quldurdur, bir dənə ruslar intellektual, dürüst, qeyrəti və hazırlıqablıdır.

Köhne əfsanələr isə unudulub gedir. Artıq postsovət məkanında hamı hər şeyin fərqindədir. Hamı istəyir ki, "rus ayısı" pəncəsini, çirkli caynağını, eləcə də qızıl gəmirəcək dişini ondan uzaq eləsin.



Köhnə liftin xiffəti

Zamin HACI
 zaminhaci@gmail.com

"Homərə inansaq, Sizif fani varlıqların ən müdriki və tədbirlisi idi. Doğrudur, başqa bir mənbədə deyilənlər görə, Sizif həm də adı bir qarətçiyim. Ancaq mən burada heç bir ziddiyət görmürəm. Onun necə cəhənnəm fəhləsinə çevriləməsi ilə bağlı çoxlu fərziyyələr var".

(Alber Kamyu, "Sizif haqda mif")

Azərbaycan xalqı niyə rüşvetxorluğa, korrupsiyaya, qacaqmalçılığa müsbət yanaşır? Çünkü bu işlərdə xeyrimiz vardır. Doğrudur, bu xeyir qismüddətlidir, ağıllı yazarlar demişən, uzun perspektivdə işə yaramır, eksinə, ziyan vurur, ancaq uzaq gelecek kimə lazımdır? Dünya beş gündür, nağd olsun, soğan olsun. Sabahı fikirləşmək üçün başqa millətlər var, canları çıxsın fikirləşsinlər. İki isti örnək göstərəcəyəm.

Biri budur ki, Nazirlər Kabinetin xaricdən adambəşinə vergisiz sıqaret və araq getirmək limitini xeyli azaldıbdır. Qabaq hər adam 3 litr getirə bilirmiş, indi litr yarıma icazə var, sıqaret sayı 200 dənəyə düşübür. Hökumət bununla daxili bazarı qorumaq isteyirmiş. Deməli, ölkəmizin gələcəyi üçün bu, lazımlı addımdır. Eyni zamanda, xeyli insan məhz bu gün həmin vergisiz malları gətirməklə dolanırdısa, onların axırı nə olacaq? Gömrükde rüşvet azalandı, əliyri işçilər damlananda dövlət prinsipə qazanır, ancaq dükənlərdə qıymət qalxdı. Çünkü qabaq gömrükü ilə "danişib" ödədiyi rüşvet indi rəsmi verdiyi rüsumdan az olurdu. Bu da sənə korrupsiya ilə mübarizənin xeyri.

Paytaxt lift idarəsinin bir başbələli müdürü vardı. Qızına 400 min dollarlıq toy eleməyi ilə dile-dişə düşmüşdü. Ən ölü saytı qaldırsan, ordan bu dəqiqə Qüdrət müəllimi cırıq-cırıq edən azı 40 dənə yazı çıxar. Kişidə "qüdrət" in yalnız "ət" hissəsi qalmışdı, camaat da bundan döymə eləyirdi. Qazancımız nə oldu? Buyur, dünən lift remontunun təzə müdürü Xalid müəllimin açıqlaması yayıldı, deyir, Tarif Şurasına müraciət göndərmış, isteyirkən lift pulu 5 dəfə artırılsın. Lap o Mollanın fil ehvalatı kimi bir şeydir.

Doğrusu, mən kasib adamam, həyət evində yaşayıram, lift pulu da hazırda ne qəderdir, artıb neçə olacaqdır - bunu bilmirəm. Eyni zamanda, düşünürəm ki, bizdə liftdən yarananlar çox pul verməyə borcludurlar. Niyə? Çünkü Azərbaycanın inkişafı yuxarıdan daha yaxşı görünür. Əgər sən hər gün yuxarı mərtəbəyə qalxıb uğurlu daxili və xarici siyaset sayesində cənnətə dönmüş vətənimizə baxmaq isteyirsinə, zəhmət çək, haqqını ver. Hazırda bizim kosmosda 3 dənə peykimiz ucur, üçü de ziyanla işləyir. Ancaq biz programı davam etdiririk, çünkü yuxarıdan aşağı baxmağın ləzəti ayridır. Odur, amerikalılar Marsa növbəti qurğunu endirdilər. Nələrinə lazımdır? Heç Meksika sərhədində Texasa doluşmağa çalışıan honduraslıların qabağını ala bilmirlər, məninki Marsda nə gəzirələr? Əsas odur yuxarıda olasan. Hamidan. Altıda qalanın canı çıxsın - el məsəlimizdə deyilən kimi.

Qayıdaq liftimizə. Məninki, bize köhnə müdir sərf edirdi, aldığı 20 qəpikləri yiğib qızına toy eləsə də. İndikinə 1 manat verəcəyik, bəlkə də iki qızı var. Yenə Qüdrət müəllim toy eləyib doymuşdu. Doğrudur, başqa sahələrdə aparılan isləhatların bənzəri kimi, ola biler dəftərlər qırılmışın, vaxtında remont olunsun, ancaq yuxarıda yazdım kimi: ona qədər ya xan ölös, ya eşşək.

Ümumiyyətlə, biz elə bil qapalı dairəyə düşmüşük. Hara getsek fırlanıb qabaqı yera qaydırıq. Kənd təsərrüfatı naziri deyir ki, kəndliyə nə ekməyi məsləhət verəcəyik, özbaşınalıq olmasın və sairə. Ondan da qabaq kimse demmişdi kəndlilər birleşsin, torpaq sahəsi yekəlsin, hərəyə düşmüş bir-iki hektar torpaq payı ilə fermer təsərrüfatı qayırmaq çətindir. Bunlar kolxoz quruluşunun yenidən tətbiqinə çağırış deyilsə, nədir? Adını "məsləhət" qoyursan, sonra məcbur edirsən. Pambıq yerinə sarımsaq əkənləri də "kulak" elan etməliyik. Ayrı yorumuz yoxdur.

Yegane olaraq baş nazirin aparatında real isləhatlar aparılır. Dünən Novruz müəllimin sərəncamı ilə Nazirlər Kabinetin Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdürü Ənvər müəllim vəzifəsindən azad edilərək həmin idarənin (İşlər İdarəsinin - Z.H.) Nəqliyyat Xidməti Şöbəsinin müdürü vəzifəsinə təyin olunmuşdur.

Mənə elə gəlir ki, zəhmətkeşlərimiz bu sərəncamdan irəli gələn müsbət dəyişiklikləri tezliklə özləri görəcəklər.

"Məxməri inqilab"dan 6 aydan çox keçəsə də, Ermənistən yənə regionun ən kasib, ən geridə qalmış ölkəsi olaraq qalır. Neca deyərlər, hakimiyətə "demokratlar"ın gəlişi də sirəvi ermənin sosial-iqtisadi durumunda müsbət dəyişiklik yaratmayıb. Çünkü yəni hökumət də əvvəlkilər kimi ölkənin iqtisadi inkişafı və yüksəlişini Dağılıq Qarabağ probleminin həllindən konar da görür, sərt gerçəyi yaxına buraxmaq istəmir.

Demək, 9 dekabr parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qalib gəlsə də, ermənilər tezliklə ağ günü çıxmayacaq və ölkədaxili durum təlatümlü olaraq qalacaq. Hətta əks-inqilab da mümkün görünür. Hələlikə ortaçıda yalnız Nikol Paşinyanın populist bəyanatları uçurur - o cümlədən Dağılıq Qarabağ məsəlesi ilə bağlı. Paşinyanı iqtidara getirmiş narazı xalq bu bəyanatlarla yəqin ki, uzağı seçkilərə kimi yasayacaq, ondan sonra isə eyforiya dönəmi bitəcək...

Qarabağdan söz düşmüşkən, dünən Paşinyan bir daha konflikte yanaşmada özünün populist, qeyri-real istəyini ortaya qoyub. "Yeni Müsavat" in "Azadlıq radiosu"nun erməni redaksiyasına istinadən verdiyi məlumat görə, seçki kampaniyası çərçivəsində seçicilərlə görüşdə baş nazir əvəzi bəyan edib Dağılıq Qarabağdakı separatçı rejim müstəqil tərəf kimi mütləq birbaşa danışqlara qoşulmalıdır. Guya bunsuz konfliktin həlli mümkün deyil.

"İndiki məqamda Dağılıq Qarabağın statusunun daqiqlaşması vacibdir. Biz Qarabağın danışqlar stoluna qayıtması məsələsində ardıcıl olacaq. Dağılıq Qarabağın statusu daqiqlaşmadan nizamlama mümkün deyil, ola bilmez. Və biz deyirik ki, bu məsələdə xalqla hökumətin mövqeyində bir millimetr də fərq yoxdur", - deyə erməni baş nazir əvəzi yenə özündən razı şəkildə bildirib.

Azərbaycan isə Dağılıq Qarabağın mümkin statusunu bir neçə dəfə, rəsmi səviyyədə bəyan edib - ölkə sərhədləri daxilindən yüksək muxtarıyyət. Bu, rəsmi Bakının gedə biləcəyi ən böyük güzəştür. Təbii ki, Azərbaycan bundan artığını özünə rəvə bilib ərazi bütövlüyü təhlükə altına atmayıcaq. Bunu vasitəçi ölkələr də, İrəvanın yeni və köhnə rəhbərləri də elə bilirlər.

Onu da yaxşı bilirlər ki, Bakı separatçı rejimlə birbaşa danışqlara getməyəcək. Çünkü bu münaqişə Bakı ilə Xankəndi arasında deyil, Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistanlardır - hansı ki, beynəlxalq sənəd-qətnamələrdə də öz eksini tapıb.

"Dağılıq Qarabağ məsələsində Pşainyanın mövqeyi konstruktiv deyil. Onun separatçıları danişqlara bərabər hüquqlu tərəf kimi qoşmaq tələbini rəsmi Bakı qətii şəkildə qəbul etməyəcək. Bu tələb ATƏT-in Minsk Qrupu çərçivəsində təsdiqlənmiş mövcud danişqlar formatını darmadığın edir". "Yeni Müsavat" in məlumatına görə, bu barədə rusiyalı siyasi sərhəçi Mixail Belyayev "Vestnik Kavkaza" portalındaki məqaləsində yazıb.

Onun sözlərinə görə, son ayalar Qarabağ cəbhəsində nisbi sakitlik sübh prosesində real irəliyət olmayıcaktı təqdirdə uzunmüddətli ola biləməz: "Paşinyanın esirleri "hamını hamıya" prinsipi ilə deyismek təklifindən keşkin imtinası tərəflər arasında etimad mühiti yaratmaq ümidiyi püç edir - hansı ümidi ki, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında ilkin anlaşma nəticəsində yaranmışdı. Ermənistən tərəfindən gəsiyasi vəziyyət ona yaxşı heç ne

Demək, 9 dekabr parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qalib gəlsə də, ermənilər tezliklə ağ günü çıxmayacaq və ölkədaxili durum təlatümlü olaraq qalacaq. Hətta əks-inqilab da mümkün görünür. Hələlikə ortaçıda yalnız Nikol Paşinyanın populist bəyanatları uçurur - o cümlədən Dağılıq Qarabağ məsəlesi ilə bağlı. Paşinyanı iqtidara getirmiş narazı xalq bu bəyanatlarla yəqin ki, uzağı seçkilərə kimi yasayacaq, ondan sonra isə eyforiya dönəmi bitəcək...

Ermənistən 4-tərəfli

izolyasiyaya

doğru - kritik 10 gün

İşgalçi ölkənin qeyri-dostları artır; **rusiyalı sərhəci:** "Irəvan əsas qonşuları ilə tezliklə dil tapmasa..."; Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynadan anti-erməni gedisi...

vəd eləmir".

Bu yerdə analitik öz yazısında işgalçi ölkə tərəfindən son durumlarda bağlı politoloq Andrey Areşev'in fikrine yer ayırib: "Dekabrın 1-dən Gürçüstəndən Ermənistənə yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Yanvarın 1-dən isə Qafqaz limanı vasitəsilə eləqə kəsilecək. Faktiki belə çıxır, indi Ermənistən sərhəd ləri 2 tərəfdən (Azərbaycan, Türkiyə - "YM") yox, 4 tərəfdən bağlanmadı. Ən azından, qalan iki tərəfle eləqə çətinləşib. İranla, Gürçüstənla niyə çətinləşib - aydındır. Qarabağ nizamlaşması, Boltonun səfərindən dolayı təz-yiqlər barədə hamı məlumatlıdır".

İşgalçi ölkənin qeyri-dostları artır; **rusiyalı sərhəci:** "Irəvan əsas qonşuları ilə tezliklə dil tapmasa..."; Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynadan anti-erməni gedisi...

gərəcək ki, bu da Ermənistən üçün labübə felakətə getirəcək".

Bu arada işgalçi ölkə ilə bağlı maraqlı, eyni zamanda, ibrətamız hadisə baş verib. Belə ki, dünən dörd ölkə - Azərbaycan, Türkiyə, Gürçüstən və Ukrayna İrəvan işinə başlaşmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında erməni spikerden yubiley medalını almaqdan imtina edib (virtualaz.org). Məlumatla görə, giriş nitqindən sonra Ermənistən parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağına elan edib. Lakin qəfiildən Azərbaycan, Türkiyə, Gürçüstən və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Gürçüstən nümayəndə heyətinin üzvü (iclasda heyətin sədri İstirak etməyib) vurğulayıb ki, nümayəndəliyin sədri bu mükafatı qəbul etməkdən imtina edir və səbəbinin müzakirə olunmamasını xahiş edir. Azərbaycan nümayəndə heyətinin sədri Eldar Quliyev bildirib ki, bu postda qısa müddətdən olduğundan vicedanlı bu cür mükafatı qəbul etməyi rəvə bilmir. Quliyev onu da eləvə edib ki, məsələ siyasetlərə eləqədar deyil. Türkiyə nümayəndə heyətinin sədri də vurğulayıb ki, medali qəbul etmek şərəfinə malik deyil. Ukrayna nümayəndə heyətinin sədri Çubarov gürçüstənlərə həmkar kimi Yerevandakı iclasa gelməyi və yazılı formada medalan imtina edib.

Ermenistən isə həqiqətən de 4-tərəfli blokadaya doğru gedir. Səfəlat, iləsib ağırlaşan blokada rejimi, düşmən əhatəsində yaşa-maq, labübə mührəbəye tuş gəlmək, yoxsa nəhayət ki, əsas qonşularla anlaşıb blokadadan çıxmək, iqtisadi rifaha üz tutmaq? Seçkilər (9 dekabr) qalan kritik 10 gündə erməni xalqı həqiqətən tarixi seçim barədə ciddi görür-qoy etməli olacaq.

□ **Siyaset səbəsi,**
"Yeni Müsavat"

Amerikanın analistik mərkəzləri Böyük Xəzər regionunda (Mərkəzi Asiya və üç Cənubi Qafqaz respublikaları nəzərdə tutulur) kritik əhəmiyyətli infrastrukturun mühafizə olunması üçün zəruri tədbirlər barədə məsələni araşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə Amerikadakı Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center) saytında dərc edilmiş və “Böyük Xəzər regionunda kritik mühüm infrastrukturun mühafizəsi-tələbatlar və imkanlar” adlı araşdırımada deyilir. Araşdırmanın müəllifi isə ABŞ-in Bakıdakı keçmiş sefiri Robert Sekutadır.

R.Sekuta qeyd edir ki, bu mərkəz regionda kritik infrastrukturun vəziyyətinin mühüm aspektlərini araşdırıb. Hökumətlər və özəl sektor tərəfindən mövcud və formallaşmaq olan kritik infrastrukturun mühafizəsi üçün feal tədbirlərin görülməsinin zəruri olduğunu qənaətinə gəlib. Mərkəz dörd əsas sektor müəyyən edib. Bura elektrik şəbəkeləri, İT və telekommunikasiya sistemləri, neft və qaz kəmərləri, habelə yeni dəmir yol, bərə və digər yerüstü nəqliyyat şəbəkeləri daxildir.

Keçmiş səfir bildirir ki, mü-hüm infrastrukturun mühafizəsi region ölkələrinin təhlükəsizliyi, iqtisadi inkişafı və əhalisinin rifahi üçün böyük əhe-miyyətə malikdir. Kritik infrastrukturun qorunması onun yaradılması qədər vacib məsələdir, amma bu infrastruktur sistemlərinin mü-hafizə olunması və bərpa edil-məsi işləri yetərinçə deyil. Nə-ticədə ən müxtəlif fəsadlar or-taya çıxa bilər-müvəqqəti na-rahatlıqlardan tutmuş kütlevi insan ölümleinə, cəmiyyətin ciddi narazılığından siyasi çax-naşmalara qədər.

R.Sekuta yazır ki, son hədisələr göstərir ki, regionda kritik infrastruktur Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin qarşılaşdığı problemlərdən sığortalanmayıb: "Məsələn, regionun elektrik şəbəkələrinin kökü sovet dövrüne gedib çıxır və köhnəlir ölkələrin artan iqtisadiyyatına və əhalisinin tələbatına cavab verə bilmir. İyulun 3-də Azerbaycanda elektrik enerjisinin bütün ölkə boyu kəsilməsi nəsliqliqların hansı nəticələrə getirib çıxara biləcəyini əyanı göstərir".

Robert Sekuta yazır ki, İT ve telekomünikasya sistemlerinde bela çatışmazlıqları mövcuddur: "Bela ki, Çin yeni Trans-Avrasiya şebekəsinin qurulmasında mühüm rol oynayıb, habelə Rusiya ile op-

Sıyasi, nüfus itaşları ve sp̄-
tik lıflı kabellər şəbəkəsinin və
diger sistemlərin qurulması
üzərndə birgə işləyib. Nara-
hatlıq və tehlükə var ki, Çin və
Rusiya hökumətləri bu sistem-
lər üzərindən ötürülen bitləri
və baytları izləyir, onları öz
serverlərinde yerləşdirir və
saxlayır. Ona görə də region
hökumətləri informasiyaların
ötürülməsi üzərində nəzarət
lərini itirə və verilənlərin lokal-
laşdırılması üçün Pekinin ar-
tan təzyiqləri ilə qarşılaşa bi-
lərlər. Neticədə isə bütün və-



landı. Yəni həmin dövrdə başlayaraq ABŞ ilə Rusiya arasında böyük bir razılışma əldə olundu. O vaxt bu razılışmaya əsasən kobud deşək, geoekonomik baxımdan Azərbaycan ABŞ və Qərberə bağlı, geopolitik və və geostrateji baxımdan isə Rusiyanın təsir zonasında qaldı. 1998-ci ildə isə Pentaqon bütötünlükde Xəzər regionunu öz məsuliyyət sahəsinə daxil etdiyini bildirdi. Yəni 1994-cü il-dən olan razılışma bu günə qədər qüvvədə qalıb. Amma regionda baş verən son iki böyük geopolitik dəyişiklik-bir tərəfdən QBŞ və Qərbin postsoviet məkanında regional maraqlarının inkişafı, yəni buraya daxildir Moldova, Ukrayna, Gürcüstan və Ermənistanda gedən proseslər, yəni zamanda Qara dənizdə və

da şübhəsiz ki, ABŞ-in kəşfiyat məlumatları var. Digər tərəfdən də bu yaxınlarda ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərində verdiyi təklifləri xatırlasaq mənzərə bir qədər də aydınlaşır. Bolton iki istiqamətdə əsasən təklif vermişdi-Qarabağ məsələsinin həlli ilə bağlı tərəflərə faydalı razılışma vəd edirdi, eyni zamanda tərəflərə ölkəsinin silah satmağa hazır olduğunu bəyan edirdi. İndi Sekutinanın yazısının sonunda isə ABŞ-in dolayısı ilə üçüncü təklifi verilir. Yəni ABŞ Azərbaycan da daxil olmaqla, regionun həssas infrastrukturunu qorumağa hazır olduğunu bildirir. Yeri gəlmışkən, bu hazırlığın elanı Amerika tərəfdən yeni də deyil. Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilishi gündəmə gə-

ABS-in kecmis sefirinin Azerbaycana tehlükə ilə bağlı sensasiyon arasdırması

Sülhəddin Əkbər: "Robert Sekutanın dediklərinin arxasında, şübhəsiz, ABS-in kəşfiyyat məlumatları var"



təndaşlar, özəl sektörlər kumətlər zərər çekər”

Sabiq səfir sonda bu məsələlərdə ABŞ və Avropa ölkələrinin dəstəyini də dolayıssız ilə təklif edib: "Bu məsələdə ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq hamiya fayda getirərdi. Çünkü həmin ölkələr İpək Yolunun inkişafında və uğurlarında maraqlıdır".

Qeyd edək ki, R. Sekuta bu ilin aprelin əvvəlində səfir vəzi-fesini başa vurub. Onun yerinə hələ ki yeni səfir göndərilməyib.

ABŞ-in keçmiş səfirinin yazdıqlarının Azərbaycana gəlmək istəyən şirkətlərə lob-biçilik etmək istəyinin göstəricisi, yoxsa narahatlılıqdan ireli gələn yazı olduğu suali yaranır.

Bu barədə "Yeni Müsavat" a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, keç-

miş səfirin dediklərinin arxasında, şübhəsiz, ABŞ-ın kəşfiyyat məlumatları var. Yazıçılar geopolitik qarşıdurmanın həm qlobal miqyasda, həm də regional miqyasda həllədici mərhələyə daxil olduğunun daha bir nümayişi dir: "Xatırlayırsınızsa, Mingəçevirdə məlum hadisə, ardınca da Gəncədə terror hadisəsi baş verəndə mən bir geniş məqalə yazmışdım, baş verənlərin arxasında Rusyanın durduğunu və nə məqsədlə durduğunu qeyd etmişdim. Bunu mənim dediklərimi Robert Sekuta indi təsdiq edir deyə yada salmiram. Sadəcə olaraq, bunun yeni bir şey olmadığını demək istəyirəm. Mən hər dəfə jurnalist dostlara müsahibə verəndə bir fikri təkrar eləməkdən çəkinmirəm. Çünkü bu fikrin Azərbaycan cəmiyyətində oturmuşasını istəyirəm ki, geopolitik qarşıdur-

ma həm qlobal miqyasda, həm də regional miqyasda həllədici mərhələyə daxil olub. Artıq tərəflər-ABŞ və onun müttəfiqləri, digər tərəfdə ise Rusiya və İran artıq hər bir ölkədən tərəf seçməsini istəyir. İlk növbədə də ABŞ və Rusiya bunu istəyir. Yəni hər bir region dövləti artıq öz strateji seçimini etməlidir. Əger səhəbə bütövlükde Cənubi Qafqaza gelirse, Gürçüstan artıq strateji seçimini edib, Avropa İttifaqı və NATO-ya üzvlük yoluunu tutub. Bu il Ermənistanda baş verən siyasi dəyişikliklər, məxməri inqilab, hakimiyyətin dəyişməsi baş verdi və qarşıda parlament seçikləri gəlir. Bu seçiklərdə də qərbmeylli qüvvələrin qalib gələcəyi gözlənilir. Ermənistandan da artıq Qərba doğru yön almaga başlayır. Beləliklə, qalır birçə Azərbaycan. Burada bir məsələ region dövlətlərinin, o cümlədən Azərbaycanın geopolitik seçim etməyi ilə bağlıdır. Digər tərəfdən transregional layihələrlə bağlıdır. Əslində hər iki məsələ geopolitik, geostratejik məsələdir. Amma detallarına ensək biri region ölkələrinin öz geopolitik, geostrateji seçimlərini etmələri ilə, biri də bütövlükde ümumi regional inkişafla bağlıdır. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmamışdan önce həle həmin ilin may ayında Azərbaycanla Ermənistanda arasında atəşkəs əldə olundu. Bunun arxasında Rusiya ilə ABŞ-ın gizli razılığması durdu. Ondan sonra sentyabrda müqavilələr imza-

Azov dənizində bu gün baş verənlər, digər tərəfdən İran məsələsinin gündəmə gəlməsi. Bu iki məsələ artıq geopolitik inkişafı yeni bir mərhələyə çıxarıb".

S.Əkbərin fikrincə, bu proses həllədici mərhələdir. Burada Azərbaycan da öz strateji seçimini etməlidir. Digər tərəfdən, burada üçüncü bir məsələ də var. O da Çinin bir qurşaq və bir yol strategiyasının ortaya atması, inkişaf etdirməsidir: "ABŞ-da bizim regiona Cənubi Qafqaz və Mərkəzi Asiya regionu deyirlər. İndi isə təzə bir termin ortaya atılıblar-Genis Mərkəzi Asiya regionu.

ləndə bu güne qədər dəfələrlə bu tipli teklif olub. Xatirələri-nizə, Türkiyə, Azərbaycan və Gürçüstan Türkiyədə koman-də qərargah təlimi keçdilər. İlk dəfə idi ki, bu təlimlərə Türk-iyənin, Azərbaycanın və Gür-cüstanın silahlı qüvvələrinin bölmələri də qatıldılar. Onların başlıca məqsədi də bu həssas infrastrukturun müdafiəsinin öyrənilməsi idi. Yəni ssenari həssas infrastrukturun müha-fizəsi ilə bağlı idi. Görünən odur ki, artıq bizim regionda da geopolitik qarşışdırma həlli-di-ci mərhələyə daxil olub. Azər-baycan artıq bunun fərqində-dir.”

Həmsöhbətimiz onu da dedi ki, sabiq səfirin arasdırmasından həm də bu nəticəyə gəlmək olar ki, Azərbaycana indidə infrastruktura müdaxilə etməklə Azərbaycanda sabitliyin pozulması təhdidinin olduğu ortaya çıxır: "Yəni əger bardağın dolu tərəfindən baxsaq, ABŞ bu infrastrukturun qorunması üçün öz xidmətini teklif edir və bununla da regionala müdaxilə etmək, təhlükəsizliyi təmin edən beynəlxalq qüvvələrin yeridilməsini istəyir. Bunu Amerika təkbaşına da edə bilər, müttəfiqləri ilə birgə də eləyə bilər. Bardağın boş tərəfindən baxdıqda isə ABŞ dolayısı ilə ona işarə vurur ki, Azərbaycan öz strateji seçimində tərəddüd edərsə, ona deyil, qarşı tərəfə-Rusiyaya meyllənərsə, onun həssas infrastrukturuna da həssas müdaxilələr ola bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Türkiyə istintaqı Qaşiqçının cəsədini Yalovada axtarır

Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistin qətlinin 7 dəqiqə davam etdiyini və qəsdlə olduğunu bildirib, Səudiyyə krallığı isə vəliəhdə siyasi reabilitasiya etməyə çalışır



Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşiqçının ölüm işi ilə bağlı müəmmələr hələ də açılmamış qalır. Ötən gün Türkiye xarici işlər naziri Mövlud Çavuşoğlu Qaşiqçının ölümü barədə danışır. XİN rəhbəri deyib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti cinayətin açılması üçün Türkiye hökumətinə lazımi dəstəyi vermir.

Qeyd edək ki, gələn ay Argentinada G20 sammiti keçiriləcək və Səudiyyə Ərəbistanı vəliəhdə, Qaşiqçı cinayətində ittiham olunan Məhəmməd bin Salmanın da sammitde iştirak edəcəyi gözlənilir. Mətbuatda gedən iddialar görə er-Riyada vəliəhdin Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təşkil etmək üçün Ankaraya müraciət edib. Çavuşoğlu bildirib ki, Türkiye prezidentinin bin Salmanla görüşməməsi üçün səbəb yoxdur, lakin Ərdoğan görüş təklifinə "baxarıq" deyib.

Türkiyə xarici işlər naziri Qaşiqçının ölüm işi ilə bağlı deyib ki, o özü jurnalistin Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülmesi zamanı qeydə alınmış səs yazısını dininib. Ancaq o, səs yazısının mənbəyini qeyd etməyib. Sitat: "Xüsusi xidmətlər mənbələrini açıqlamırlar. Ancaq mən bu səs yazısını dinledim. Qaşiqçı 7 dəqiqə ərzində öldürülür. Bu bilərkəndə töredilim cənayətdir. Geri qayıtmaga razı sala bilməkləri üçün öldürməyə qərar vermemiblər. hadisə zamanı məhkəmə tibbi ekspertinin (Səudiyyə Ərəbistanından gələn heyətdə yer alan məhkəmə tibb eksperti Saleh et-Tubaici - K.R.) necə talimat verdiyi efdilir. Cəsədi parçalara ayrırankən müsənəti dinləməliyim. Bunu ləzəzətlə etdiyi anlaşılır. O insanları parçalamağı sevir. Bu iyəncidir".

Yeri gəlmışkən, ötən gün Türkiye istintaq orqanları Yalova vilayətinin Termal rayonu Samanlı kəndində ehtimalən Səudiyyə Ərəbistanından olan şəxslərə məxsus iki villada axtarış aparır. Axtarışın məqsədi Qaşiqçının cəsədi olub. Türkiye mediasının yazdırdığı görə, istintaq orqanları Yalovadakı Səudiyyə Ərəbistanı vətəndaşı ilə Qaşiqçının cəsədi haqqında söhbət edib.

Polis və jandarma iki mərtəbəli villalarda axtarış apardı. Axtarışa itlər və dronlar da cəlb olundu. Axtarış qrupu villaların həyətindəki quyuda da axtarış apardı. İstanbul Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, istintaq Qaşiqçı cinayətində şübhələrden biri hadisən bir gün əvvəl Yalovada yaşayış Səudiyyə Ərəbistanı vətəndaşı ilə əlaqə yaratlığı məlum olub. Ehtimal olunur ki, Yalovadakı şəxslə aparan danışçılar Qaşiqçının cəsədinin itirilməsi məqsədi daşıyır. Ancaq hələlik jurnalistin cəsədi tapılmayıb.

Qeyd edək ki, noyabrın əvvəlində "Əl-Cəzire" telekanalı Türkiyə hökumət rəsmilərinə istinadən Qaşiqçının cəsədinin parçalandıqdan sonra asit turşusunda əridiblər. İstintaqın ehtimalına görə Qaşiqçının cəsədi doğrlandıqdan sonra konsulluğun həyətində yerleşən quyuya atılıb. Məsələ ondadır ki, konsulluq binalında axtarış aparsıla da, Konsulluq həyətindəki quyuda axtarışa icazə vermeyib. yalnız quydandan su nümunəsi götürülüb və nümunələrdə asit turşusu qalıqlarına rast gəlinib. Bu səbəbdən də istintaq Qaşiqçının cəsədinin quyduda əridildiyini düşünür.

Bu arada məlum olub ki, Human Rights Watch təşkilatı Argentina hökumətinə müraciət edərək Yəmən müharibəsi və Qaşiqçı cinayətində Məhəmməd bin Salmanın rolunu araşdırılmasını istəyib. Məlum olduğu kimi, vəliəhd-şahzadə Buenos-Ayresdə keçiriləcək G20 sammitində iştirak etmək üçün Argentinaya getməyə hazırlanır. O da məlum olub ki, Argentina hökumət qurumları vəliəhdin sözügedən hadisələrdə iştirakı ilə bağlı iddiyalar arasında araşdırmağa başlıyib. Teşkilatdan bildirilir ki, araşdırma məsbət nəticə versə bin Salman istintaqda cəlb oluna bilər. Ancaq Argentinaya beynəlxalq təminat altında gedən bin Salmanın hebs olunması o qədər də real ehtimal deyil.

Maraqlıdır ki, son günlərdə vəliəhdin siyasi reabilitasiyası üçün bəzi addımlar atılır. İki gün əvvəl Bəhreynə səfər edən Məhəmməd bin Salman Bəhreyndən sonra Misire səfər edib. Bu səfərlərdə yüksək seviyədə qarşılısan vəliəhdin növbəti sefərlərini Şimali Afrika ölkələrinə etməsi gözlənilir. Artıq Əlcəzair, Tunis kimi vəliəhdin səfər edəcəyi ehtimal olunan ölkələrde media və QHT-lər vəliəhdə qarşı kampaniya başladılar. Ancaq buna baxmayaraq Səudiyyə Ərəbistanı ilə dost münasibətlərini qoruyub saxlayan ərəb hökimiyyətləri vəliəhdin reputasiyasını bərpa etmək cəhdlərinə dəstək verir.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

Azərbaycana qarşı diversiya hərəkətlərinə görə saxlanılan ve 15 il azadlıqladan möhrum edilən erməni diversant Arsen Baqdasaryan Azərbaycanlı girovlarla deyişdirilmesi üçün Ermenistannan baş naziri Nikol Paşinyana açıq məktub ünvanlaşdırıb. Məktubunda Azərbaycan tərəfinin "Hamının hamaya" principi ilə asır-girovlarla deyişdirilmesi təklifinə razılıq verilməsini istəyən Arsen Baqdasaryan evinə qayıtmak istədiyini deyib.

Arsen Baqdasaryanın müracətinin Nikol Paşinyanın mövqeyinə təsiri ola bilərmi?

Tiflisdə noyabrın sonunda Azərbaycanın və Ermənistən dövlət komissiyalarının görüşünün olacağı deyildirdi. Görüş baş tutacaqmı, yoxsa artıq reallaşmayaqını söylemək olarmı?

Azərbaycan Demokratiya və İnsan Haqları Institutunun rəhbər, hüquq müdafiəçisi Əhməd Şahidov "Yeni Müsavat" a bildirdi ki, Arsen Baqdasaryanın Nikol Paşinyana məktub ünvanlaşdırıb, girovlarla deyişdirilmesini istəməsi həm de Ermənistən cəmiyyətinə növbəti mesajdır. Buna qədər hazırla məhkəməsi keçirilən diversant Karen Kazaryanın qohumları, kəndiləri Ermənistən hökuməti qarşısında tələblər qoyub və aksiyalar keçirib. Artıq növbət Baqdasaryanın qohumlarına, yaxınlarına gele bilər. Artıq Ermənistən cəmiyyəti Baqdasaryanın müracətindən məlumatlıdır. Onun da yaxınları etiraz aksiyası keçirə bilərlər. Bu da Ermənistən cəmiyyətinin hakimiyyətdən tələblərinin artmasına səbəb oləbilər. Seçki öncəsi Paşinyan öz xalqının tələbini nəzər almaga məcbur olacaq. Arsen Baqdasaryanın qohumlarının da tələbindən sonra hər halda digər



01 : 36

Əsirlər dəyişdirilməsi-müəmma davam edir

Noyabrın sonunda əsirlərin dəyişdirilməsinin müzakirəsi üçün Tiflisdə təyin olunan görüş Ermənistən üzündən qeyri-müəyyəndir; erməni diversantın müraciəti Ermənistən cəmiyyətinə təsir edəcək

Azərbaycanda saxlanılan erməni diversant Zaven Karapetyanın yaxınları tələblərini irəli sürəcəklər. Yəni bu tendensiya tədrisən Ermənistən cəmiyyətinin tələbinə çevriləcək. Bu tendensiya dərinleşdikcə, Paşinyanın mövqeyini dəyişməyə və konstruktiv mövqeyə gəlməyə məcbur olacaq. Paşinyanın əsir və girovların dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin tələfina məlum reaksiyasi mənəcə, esəbi başla verilən reaksiyadır, son qərarı deyil. İnanıram ki, Ermənistən hökuməti fikrini dəyişəcək".

Ə.Şahidov qeyd etdi ki, noyabrın sonuna Tiflisdə planlaşdırılan görüş barədə Ermənistən

resmi yazılı yekun cavabı olmayıb: "Bunu gözləyirik. Rəsmi cavab verməyiblər ki, iştirak edəcəyik, yoxsa iştirak etməyəcəyik. Rəsmi yekun yazılı cavabları yoxdur. İstənilən halda girovlarla əsirlərin dəyişdirilməsi üçün Azərbaycan tərəfi öz işini davam etdirir. Həm Azərbaycan Respublikasının əsir və girovların dəyişdirilməsi ilə bağlı düşmən, girov götürülmüş vətəndaşlarla İş üzrə Dövlət Komissiyası, həm vətəndaş cəmiyyəti, həm jurnalistlər bu məsələni gündəmdə saxlayır. Birlikdə bu mübarizəni davam etdiririk. Ermənistən hakimiyyətinə beynəlxalq təzyiqlərin bir qədər də artırılacağı qəfilməzdir. Beynəlxalq

□ Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

nuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz mqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan həllər var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fealiyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edir, ödenişli fealiyyəti vəsait, fealiyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fealiyyətə məşğıl ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilər. Əgər sadalanan nəməzəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefə verməlidir.

□ ORXAN,

Ombudsmanın maaşı artırıldı - 2230 manat

81 yaşlı Elmira Süleymanova həm də media ombudsmanı vəzifəsini daşıyır....

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Musavat.com-un məlumatına görə, bununla bağlı Milli Məclis nəhayətində keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-ci maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib. Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq emək haqqı olacaq. Hazırkı qanunvericilikdə isə belədir: "Müvəkkil 2025 manat məbləğində aylıq emək haqqı alır".

Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək. Ombudsmanla bağlı qanuna dəyişiklik II oxunuşda qəbul edilib.

Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır. Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni ombudsmanın seçiləsi ilə bağlı lajihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəye çıxarılmış gözənlərdir. Ancaq yeni ombudsman seçkisi təxira



düdüründən Elmira Süleymanova hələ ki fealiyyətini davam etdirir. O, iki dəfə 2002 və 2010-cu illərdə ombudsman seçilən.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçiləsi üçün üç şəxsin namizədiyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçiləsi ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cezanın qarşısına almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saylığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə q-

dəfə seçilə bilərdi. Sonradan isə qanunvericiliyə dəyişiklik oldu və "bir dəfə" sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ola bilər. Qanuna görə, iki dəfədən artıq ola bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cezanın qarşısına almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saylığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə q-

B u gün Ali Məhkəmədə "Rabitə işi" üzrə həbsde olan vaxtile Rabitə ve Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin kasasiya şikayətinə baxılacaq.

Adıçəkilən şəxslər hökmədən apelyasiya şikayəti veriblər və Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Namazlı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlıqla buraxılırlar. Ali Məhkəmədə kasasiya şikayəti üzrə ötən ayın 19-na təyin olunmuş proses noyabrın 28-ne qədər təxire salınıb.

"Yeni Müsavat"ın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, Ali Məhkəmədə prosesin təxire salınmasına səbəb bu işə cəmiyyətin xüsusi diqqətidir. Məlumdur ki, hazırda "MTN işi" üzrə tutulanların da apelyasiya şikayətinə baxılmasına başlanıb. Saytlarda "MTN generalları, Eldar Mahmudovun quldurları azadlıqla buraxılır" kimi xəbərlər yayılır. "Rabitə işi" də MTN-dəki həbslərə bağlı olduğu üçün Ali Məhkəmədəki prosesə də diqqət böyükdür. Mənbəmiz deyir ki, böyük ehtimalla bu səbəbdən "Rabitə işi"nin baxılması daha bir ay uzadılıb ki, səs-küy azalsın.

Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-de Baş Prokurorluğunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki

Bu gün "Rabitə işi" nə görə tutulanların məhkəməsidir

"Allah məni bağışlasın" deyən Vidadi Zeynalovu Ali Məhkəmə bağışlayacaqmı?



Vidadi Zeynalov

həbslərle bağlı yaydığı rəsmi məlumatə görə, nazirliyin aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyində sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayri-ayri qurumların vəzifəli şəxsləri ilə qabaqcalandan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədi-

sında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimse-nilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il müddətində azadlıqdan məhrum edilib. 2017-ci ilin iyundan V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövləte vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib. Vəkil bildirib ki, müdafiə etdiyin şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Ele həmin ay sabiq Aparat rəhbərinin yerde qalan borçları da banka keçirdiyi barədə xəber

yayılib. Bununla da o, ittihama göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub. Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il müddətində azadlıqdan məhrum edilib. 2017-ci ilin iyundan V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövləte vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib. Vəkil bildirib ki, müdafiə etdiyin şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Ele həmin ay sabiq Aparat rəhbərinin yerde qalan borçları da banka keçirdiyi barədə xəber

onun övladlarının, həyat yoladığının, bacısının və digər ya-xınlarının adına olub...

V.Zeynalovun birinci instansiya məhkəməsində de-diyi sözələr də maraq doğurmuşdu. O, ittihami deyil, səh-vini qəbul etdiyini etiraf edib: "Mən səhvimə görə ceza çeki-rəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Cəzamı çəkməyə hazırlam. Son sözümü atalar sözü ilə bi-tirmək istəyirəm: "Elə adamın yükünü daşı ki, bir gün yixi-lsan, yükünü daşınsın".

V.Zeynalov onu da demis-di ki, həmişə dövlətə sadıq olub: "Sədəqətim hamiya mə-lumdur. Bundan sonra da be-lə olacaq. Həbsxana həyatı mənim üçün biooji ölüm-dür". V.Zeynalov sonda əvv is-tədiyi bildirmişdi.

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

Arif Əsgərovun baldızı oğlu 4 gündür axtarışdadır - anası öldürüldüğünü iddia edir

Dövlət ittihamçısı ev dustağı olan Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsini istəyib, ondan isə...

A rif Əsgərovun baldızı oğlunun məhkəməsi davam edir. O da digər qardaşı kimi dələduzluqda ittiham edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilen Rahib Hüseynovun cinayət işi üzrə sonuncu məhkəmə iclasında hakim Mirzə Xankişiyyev onun həbs efilmesi ilə bağlı qərar çıxarıb.

Buna səbəb ev dustaqlığında olan Rahib Hüseynovun məhkəməyə gəlməməsi olub.

Rahib Hüseynov son söz deməli, məhkəmə hökm çıxarmalı idi.

Amma R.Hüseynovun axtarışa verilməsindən 4 gün keçir. R.Hüseynovun valideynləri də ondan xəbərsizdir. R.Hüseynovun anası oğlunun öldürüldüğünü, ya da oğurlandığını iddia edir. R.Hüseynovun anası bir neçə gündür bacısının həyat yoldaşı olan Arif Əsgərovun villasının qarşısına getəs də, onu qəbul edən, görüşmək istəyən yoxdur.



Xatırladaq ki, dövlət ittihamıçı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə getimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilməsini isteyib.

Bildirik ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayıda vəzifeli şəxslərin adının keçdiyi

kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülen işlərlə, alınan məbleğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayri-ayri şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayıda vəzifeli şəxslərin adının keçdiyi

məlum olub. O kitablarda qeyd edilən məbleğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu demir yol üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiyamətə satıb. Qazancdan isə pul aldığı şəxslərə de faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgə-

rovə verdikləri pullar qarşılığında xeyli qazanc elə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühəsibatlıq" işinə de R.Hüseynov nəzarət edib.

Məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarla çəkilənlərdir.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyev də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmediyini deyib.

Təqsirləndirilen Hüseynov deyir ki, ona qarşı ireli sürülən bütün ittihamlar əsassızdır. Çünkü qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən getirilən malların dövlətə baha qiyamətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın "qara mühəsibatlıq"ına nəzarət edib.

Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünü aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsilə ona çatdırılan pulları ödəməkdən imtina edir. Bildirik ki, həmin pullar Rahib Hüseynov tərəfindən əle keçirilib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən görmək adı

ile külli miqdarda pul almaqdə ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətine verilmə qətimkar tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində həkim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilme cəzası çıxarılib və məhkəmə zalında həbs edilib.

Bildirik ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğlanlarıdır. Arif Əsgərov 2004-2015-ci illərdə "Azerbaycan Dəmir Yolları" Qapalı Şəhərər Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ilde prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işde Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qaydaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərde Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənardı qoymağa çalışmışdı.

□ İlkin MURADOV,
Musavat.com

Türkiyə Aralıq dənizində neft-qaz ehtiyatlarının axtarışı işlərini sürətləndirir. Bu ilin sentyabrında Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönmez bəyan edib ki, Aralıq dənizində neft və təbii qaz axtarış fəaliyyətlərinə başlanacaq. Bu işlə iki gəminin məşğul olmasının nəzərdə tutulur. Bumlardan biri "Fateh" kəşfiyyat-axtarış qazma gəmisidir. Gəmi bu ilin mayında istifadəyə verilib. Onun ilin sonuna dək Aralıq dənizində ilk neft və qaz quyusu qazacağı gözlənilir.

Aralıq dənizinin Mersin sahil lərində isə neft-qaz axtarışının "Rowan Norway" gəmisi və sitəsile aparılması nəzərdə tutulur. Noyabrın 14-dən başlayan keşfiyyat-qazma işləri gələn il yanvarın 19-dək davam edəcək.

Qeyd edək ki, "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti cari ilin sentyabrında ABŞ-in "Rowan Companies" şirkəti ilə Aralıq dənizində iki neft-qaz keşfiyyat qayusunun qazılması üçün müqavilə imzalayıb. Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırma Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barrel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barrel neft, 6,3 trilyon kubmetr təbii qaz və elektricə də 6 milyard barrel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası etrafında olduğu ehtimal olunan 8 milyard barrel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində "Heredo" adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Bu bölgenin neft-qazla zengin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilse də, ilk nəticələr 2009-cu ilde əldə edilib. İsrail öz sahilərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan "Tamar" qaz yatağını kəşf edib. Daha sonra yena İsrail tərəfindən 620 milyard kubmetrlik ehtiyatı olan "Leviafan" yatağı açılıb. 2011-ci ildə isə Kipr vaxınlı-

Türkiye de bölgedə öz məraqlarını qorumağa, həmçinin dənizin özünə aid hissəsində neft-qaz axtaşalarını genişləndirməyə çalışır. Bele ki, Misir, Yunanistan və Cənubi Kipr artıq sərhədlərlə bağlı razılığı gəlib. Onlar arasında Türkiyənin məraqlarına heç də uyğun gəlməyən vaxtıplasma prosesi gedir. Fransa, İtalya şirkətləri yat işləri üçün müxtəlif ölkələrdən lisenziya almağa çalışır.

Yeri gelmişkən, Türkiye netva qazın böyük idxləçisidir. Yaxın illərdə bu ölkədə hər iki məsələdən tələbatın sürətlə artırıla biləcək. Buna görə də Türkiyə hökuməti qaz idxləndən asılılığı azaltmaq üçün Aralıq dənizində ki kəşfiyyat işlərinə böyük ümidi bəsliyir. Bu baxımdan, Kipr, Misir və İsrailə sərhədlərin təminmasına dair müqavilələri TÜ-

Azərbaycan “MegaFon”la bağlı Rusiya qarşısında tələb qoydu

"MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin qarşısının alınması üçün...

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikaşiyalar naziri Konstantin Noskovla görüşüb.

Virtualaz.org-un məlumatına görə, nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahəsində Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə ediblər. Ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil,

"ağılı" şehir konsepsiyasının inkisafı, mobil robotten kovfiviyetin nəzərət, beynəlxalq rouminq tarijinin asəzi salınması məsələləri.

ətrafında fikir mübadiləsi aparılıb.

rakch” neft şirkəti Aralıq Dənizdə neft axtarışı üçün “Eni” və “Total” şirkətləri ilə müqavilə imzalayıb. Müqaviləyə görə, ölkənin şərq və qərb sahilərindəki iki ayrı bölgədə olmaq üzrə cəmi 25 min kilometrlik sahədə axtarış aparılacaq. Bundan əlavə, “Sonatrach” ilə “Eni” şirkətləri arasında Əlcezairin cənub-şərq istiqamətindəki neft və qaz yataqlarının inkişaf etdirilməsi üçün 1,1 milyard dollarlıq bir müqavilə imzalanıb. Müqaviləyə əsasən, sözügedən regiondakı neft və qaz ehtiyatlarına dair yeni ölçü və qiymətləndirmələr aparılacaq, Aralıq dənizində seysmik tədqiqatlarla ya-naşı, yeni neft quyuları qazılacaq.

Göründüyü kimi, Aralıq dənizinin şərqi sahiləri yaxın illərdə böyük konfliktlərin mərkəzinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu konfliktlərin mərkəzində olacaq dövlətlərdən biri də qonşu Türkiyədir. Türkiyənin neft-qaz axtارışlarında Avropa və ABŞ şirkətləri ilə yanaşı, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) də iştirak etməsi mümkün variantlardan biridir. Bununla bağlı məsələ bir neçə dəfə tərefər arasında müzakirə mövzusu belə olub.

Neft sahəsi üzrə mütəxəssis, "Neft" Araşdırmları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Türkiye uzun müddətdir dənizdə geoloji-kəşfiyyat işlərinə hazırlaşır: "Quru sahəsində aparılan geoloji-axtarış işləri mineral resurslar baxımından uğursuz nəticələr versə də, rəsmi Ankara ruhundan düşmədi. Bu yönələ axtarışları onu əhatə edən dənizlərdə etmək də israrlı olduğunu ortaya qoymuş. Bu məqsədla hələ necə illər öncə

spektrinden istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiya Federasiyasında 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərefli əməkdaşlığın inkişafında, elecə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus
"MegaFon" operatoru tərəfindən
Azərbaycanın işgal olunmuş
ərazilərində qanunsuz fealiyyə-
tin qarşısının alınması üçün bir-
gə tədbirlərin təşkil olunmasının
vacibliyini qeyd edib. Rusiya tə-
rəfi qeyd olunan şirkət tərəfin-
dən işgal olunmuş ərazilərimiz-
də heç bir fealiyyət həyata keçi-
rilmədiyini qeyd edib və bununla-
bağlı nazirliyə rəsmi məlumatat
göndərəcəyini bildirib.

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmində, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub. Eyni zamanda poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq

BP şirkəti ilə Qara dəniz sularında ilkin geoloji-kəşfiyyat işlərinə dair bir saziş imzaladılar. Düzdür, burada hələ bir ireliliyə yoxdur. Ancaq son 10 ildə Aralıq dənizində digər ölkələrin ve şirkətlərin apardığı geoloji-kəşfiyyat işləri Türkiyəni də bu işlərdə aktiv addımlar atmağa sövq edib. Belə ki, həm Misirin, həm də İsrailin şəfində bir neçə qaz yatağı son illərdə aşkarlandı. Bundan əlavə, Yunan Kipri etrafında seysmik kəşfiyyat nəticəsində qaz yataqlarının ola bileyəcəyinə dair məlumatlar əldə edildi. Bu kimi məlumatlar Türkiye hökumətini daha ciddi addımlar atmağa sövq etdi ki, onlar artıq cari ildə əvvəllər alınmış və modernizə etdikləri üzən qazma gəmisi FATİH-in may ayında rəsmi açılışını etdilər. Türkiye hökuməti bu qazma gəmisi vətəsilə Kuzey Kipri və Türkiye arasındakı sularda ilk əməliyyatlara başlamaq niyyətindədir".

Eksperin fikrincə, Azərbaycan tərəfindən müraciət edilsə, Azərbaycan dəniz qazmaçılarının təcrübəsindən Türkiye tərəfi faydalana bilər: "Şükürler olsun, artıq 70 illik bir dəniz qazmaçılığı təcrübəmiz var. SOCAR-ın töre-mə şirkəti "Caspian Drilling Company" artıq bir neçə il önce Aralıq dənizinin İsrail şelfində təqribən 1 ilə yaxın müddətində "Noble Oil" şirkətinin tenderini udaraq keşfiyyat-qazma işlərini həyata keçirmişdi. Səhv etmişə, 6 min metrə yaxın quyu qazılsa da, o zaman kommersiya mehsulü aşkar edilməmişdi. Ancaq qazmaçılarımız vəzifənin öhdəsindən bacarıqla galmışdalar"

Dünya SAKÌT,
“Yeni Müsavat”

poçtdaşımalarının mübadilesində qarşılıqlı güzəştli çatdırma təriflerinin tətbiqi məsələsinin aşdırılması, "Azerpoç" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb.

Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında Rusiya şirkətlərinin iştirakı barədə təsdiq edilmişdir.

də danışçıqlar aparılıb.
Səfər cərcivəsində Rusiya-

Sergey Çerçetçev'in "Rusya'nın nəqliyyat nazirinin müavini Sergey Aristovla teşkil olunmuş görüşdə isə cari ilə Soçi şəhərində imzalanmış "Yol xəritəsi" və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, eləcə də Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər etrafında müzakirələr aparılıb.

Görüşdə iki ölkə arasında

dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub. Hər iki görüşdə Azərbaycanın Rusiyadakıfovqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

Gürçüstan hökumeti milli poçt operatörü olan "Gürçüstan Poçtu" ve "Gürçüstan Demir Yolları" SC-ni özelleştirmeye hazırlaşır.

Gürcüstanın iqtisadiyyat ve davamlı inkişaf naziri Giorgi Kobulianın "Bloomberg"ə bildirdiyinə görə, energetika bazarında yaranmış problemlər səbəbindən 2011-ci ildən fəaliyyəti dayandırılmış "Dövlət energetika sistemi"nin de satışı nəzərdə tutulub: "Hazırkı mərhələdə biz bu şirkətlərin effektivliyini artırımaşıq ki, onlar alıcılar üçün daha cəlbedici olsun".

G.Kobulianın sözlerine göre, dövlət bu obyektlərin satışından on milyonlarla gəlir elde edəcək, lakin bununla belə, hökumət “Gürcüstan dəmir yolları” şirkətində müəyyən həcmde dövlət payını saxlamaq niyyətindədir: “Dövlət şirkətlərinin satışı iqtisadiyyatın artımını stimullaşdırmalıdır. Hökumətin planına əsasən, 2025-ci ildə ölkədə iqtisadi artım 7 faizə çatmalıdır”.

Qeyd edək ki, Gürcüstanda özəlləşmə müstəqilliyin ilk illərindən başlayıb. Lakin 2004-cü ilədək - hakimiyət dəyişikliyinə qədər bu proses ləng aparılıb, dövlət üçün ciddi gəlir mənbəyi olmayıb. 2004-cü ilden Saakaşvili hökuməti özəlləşmə prosesində tam şəffaflıq yaratıqdan sonra Ölkenin ən böyük müəssisələri müxtəlif üssüllarla özəlləşdirilib. 1800 iri və xırda müəssisə satışa çıxarılib. Onların arasında Poti limanı, Rustavi metallurgiya kombinatı kimi iri müəssisələrlə yanaşı, dövlət xəstəxana və səhiyyə müəssisələri də var. Əgər 2001-2003-cü illərdə dövlət büdcəsinə özəlləşmədən daxil olmalar 1 faiz təşkil edirdisə, 2005-2007-ci illərdə bu göstərici $10,7\text{--}12,9$ faizə yüksəlib.

2011-ci ilin sonlarında ar-
tıq xəstəxanalar da daxil olmaq-
la bütün iri dövlət müəssisələri
özəl əllərə verilib.

Azərbaycanda da dövlət əmlakının özəlləşdirilməsinə müstəqiliyin ilk illerindən başlanıb. Kiçik və orta müəssisələrin

Gürcüstan iri müəssisələri özəlləşdirir, bəs biz?

Natiq Cəfərli: "Hökumət iqtisadiyyatda dövlətləşməyə üstünlük verir"



özelleşdirilməsi prosesi yekunlaşsa da, uzun müddət keçməsinə baxmayaraq, dövlətin əlinde olan iri müəssisələrin özelleşdirilməsi sahəsində ciddi nəqliyyətlərin əldə olunduğunu söyləmək mümkün deyil. Xarici və yerli ekspertlərin özelleşdirilməsini zəruri hesab etdikləri sahələrdə fəaliyyət göstərən müəssisələrin isə özelleşdirilməsi gündəmə bele getirilməyib. Buraya ilk növbədə kommunal, rabitə, nəqliyyat xidmətlərini göstərən müəssisələr aiddir.

Azərbaycanda özəlləşmədən dövlət bütçəsinə daxil olmalar da çox kiçik məbləğləri ifadə etməkdədir. Belə ki, ötən il

özelleşmədən dövlət büdcəsi -nə 106 milyon 462,9 min manat daxil olub. Bu isə həmin il üçün proqnozdan 1,9 dəfə azdır. Qeyd edək ki, 2017-ci il dövlət bütçəsi kəsirinin maliyyələşmə mənbələrinə aid olan və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən özelleşmədən daxilolmalar 2017-ci il üçün 200 milyon manat məbləğində nəzərdə tutulmuşdu. Lakin bu daxilolmalar nəzərdə tutulduğundan 93 537,1 min manat və ya 1,9 dəfə az olub.

icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımcıq tikililərin və daşınar dövlət əmlakının hərradə və birbaşa əmək kollektivinə satışından daxilolmalar, 289,0 min manatını investisiya müsaqası biqəsi yolu ilə özelleşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından daxilolmalar, 369,4 min manatını sehmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından daxilolmalar, 50,0 min manatını

2017-ci il ərzində özəlşədirmədən daxil olmaların 23 milyon 471,9 min manatını kiçik dövlət müəssisəsi və obyektləri birgə müəssisələrde və banklarda nizamnamə kapitalında dövlət paylarının birbaşa satışından, hərəc və müsbəti

qələrde satışından daxilolmalar, 82 milyon 242,0 min manatını özelleşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar təşkil edib. Göründüyü kimi, burada iri müəssisələrin özelleşdirilməsindən daxilolmalar cüzi bir rəqəmlə ifadə olunur.

Maraqlıdır ki, özelleşmeyençixarılan bəzi iri dövlət müəssisələrinə alıcı tapılması müşküləşçəvrilir. Məsələn, "Daşkəsən Filizsaflaşdırma" ASC azı 5-6 dəfə müsabiqəyə çıxarılsa da, alıcı olmaması üzündən satış baş tutmayıb.

Azerbaycanda özelleşmə prosesinin leng aparılması, iri müəssisələrə marağın olmasına nədən irəli gelir? Dövlət niyə böyük müəssisələri özəllərlə vermir? Sualları cavablaşdırıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, özelleşməde Gürcüstandan daha aşağı nəticələr elda etməyimizin bir neçə səbəbi var: "Burada əsas məsələlərdən biri budur ki, Azerbaycanda biznes mühiti Gürcüstandan daha əlverişsizdir. Belə şəraitdə özəlleşmeye çıxarılan müəssisələrlə alıcı tapmaqdə problem yaranır. Diger səbəb odur ki, iri dövlət müəssisələrinə rəhbərlik edən memurlar istəmirlər ki, həmin müəssisələr özelleşdirilsin. Onlara sərf edir ki, dövlətdən dəsiyalar alıb fəaliyyət göstərsinlər. İri müəssisələrin özelleşməsində xarici investorlara iştirakı vacib şartlardan biridir. Am-

ma Azərbaycandakı mühit xarici investorların buraya gəlməsi üçün əlverişli olmadığı üçün gələn yoxdur”.

Ekspert bildirir ki, Azərbaycanda qanuni gəlirləri ilə hansısa iri dövlət müəssisəni ala biləcək iş adamları, şirkətlər yoxdur: "Azərbaycanda legal milyonçular, böyük şirkətlər yoxdur. Şirkətlərin eksəriyyəti çox aşağı gəlirlə işlədiyini qeyd edir. Bu baxımdan, kiminsə çıxıb böyük həcmdə maliyyə vəsaiti hesabına iri dövlət müəssisəsinin


sabına iri dövlət müəssisəsini alacağı real görünümür. Düşünürəm ki, özəlləşdirmə prosesində irəliliyişə nail olmaq üçün siyasi qərarlar olmalıdır. Hökumət çevik modelə keçmək, dövlət bütçəsinə gəlir daxil olmasına isteyirse, özəlləşdirmə prosesini sürətləndirməli, bu sahədə şəffaflıq yaratmalıdır. Özəlləşdirme olacaqsası, dövlət həm iri müəssisələrə dotasiya ayırmak yükündən azad olacaq, həm də bütçəye əlavə gəlirlər gələcək. Eyni zamanda vətəndaşla o müəssisələr arasındaki münasibətlər dəyişəcək. Bu gün hansısa dövlət müəssisəsinin xidmətindən narazi qalan, zərərçəkən vətəndaş məhkəməyə üz tuta bilmir. Çünkü məhkəmədən öz xeyrinə qərar almaq mümkün deyil. Amma özəl əllərdə olacaqsası, vətəndaş rəhatlılıq problemini məhkəmə vəzifələri çözməlidir."

N.Cəfərli hesab edir ki, hökumət hələlik iri müəssisələrin özəlləşdirilməsinə deyil, yeni dövlət müəssisələrinin yaradılmasına üstünlük verir: "Azərbaycanda iqtisadiyyatda dövlətleşme modelinə üstünlük verilir, yeni-əri dövlət müəssisələri yaradılır. Məsələn, "Azərxalça" yaradılıb. Halbuki yerlərdə xalçaçılıq müəssisələrinin yaradılmasında investor kimi iştirak edib, sonra onları özəl əllərə vermək olardı. Buna görə də düşünürəm ki, özəlləşdirməni süretləndirmək üçün siyasi qərarlar olmalıdır"

**Dünya SAKIT,
“Yeni Müsavat”**

Kəlbəcər köçkünü olan müəllimin özünü asmasının təfərrüatları

1 ay əvvəl ağır yol qəzası törədən Şaiq Sadıqzadə psixoloji sarsıntı yaşamış...



keçirdiyi avtomobil qəzası ilə bağlı bunları deyib: "İdara etdiyi maşınla qəza keçirmişdi. İki maşın toqquşmuşdu. Qarşidakı maşında yaşı kəlbəcerli dünya-sını dəyişmişdi. Ölən şəxsin qohumları şikayətçi olmadılar. Hər şey qaydasında gedirdi. Eşitdi-yime görə, işlədiyi məktəbe gedəndə maşında ölən şəxsin evinin yanından keçirmiş. Dostları arasında deyirmiş ki, mən bunu özümə bağışlaya bilmirəm, adam öldürmüşəm. Əslində onun günahı yox idi, sadəcə, psixoloji sarsıntı vasayırdı."

S.Mustafazadə deyib ki, **Şəhərin həmin gün bacısıqılıq etmək**

adi ilə evdən çıxıb. 27 yaşlı Şaiq özünü qoz ağacından asaraq intihar edib: "Axşam evdeki'lərə deyib ki, bacısığile baş çəkmə-yə gedir. Onlar 3 bacı, 2 qardaş idilər. Evine getmek istədiyi bacısı evlidir, kəndin o biri başında qalır. Evdən çıxandan 20 dəqiqə sonra atası qızına zəng edib Şaiqi soruşub. Deyiblər ki, onlarda yoxdur. Narahat qalıblar. Bağlara, yollara baxıblar. Sonra məhəllələrində qoz ağacından asılmış meytini təpioblardı. Sadadlı, yerini bilən oğlan idi. Onun ölümüne cox pis olduq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müşavat”

Goranboyun Börü kəndində məskunlaşmış Kəlbəcər köküնü Şaiq Sadıqzada ötən həftə özünü asıb. Onun həyətdəki ağacdən asılmış meyitini yaxınları aşkar ediblər. 27 yaşlı Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı Goranboy Rayon Prokurorluğununda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. "Yeni Müsavat" aaxıl olan məlumat-aşa görə, olaydan təxminən 1 ay əvvəl Şaiq Sadıqzade ağır yol qəzası törədib. Faktla bağlı cinayət işi başlanılib. Şaiq Sadıqzadə istintaqa cəlb olunub. Rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Şaiq Sadıqzadə barəsində istintaq dövründə həbs-qətiimkən tədbiri seçilməyib. Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi "Niva" ilə Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. İlkəkin araşdırmalar zamanı oəzə-

nın sürücülük vəsiqəsi olmayan Şaiq Sadıqzadənin şəhvi üzündən baş verdiyi müəyyən olunub. Mərhumum qohumu Səməd Mustafazadə azvisi-on.az-a bildirib ki, Ş.Sadıqzadənin bir müddət əvvəl qəza törətməsi onun intiharına səbəb olub.

"Şaiq Sadıqzadə Əjdər oğlu əslən Kəlbəcər rayonunun Zəylik kəndindəndir. Ailəsi Goranboyun Börü kəndində məskunlaşmış. Kəlbəcər rayonu 103 sayılı tam orta məktəbini bitirib. Psixoloji durumu qaydasında idi. Onu ağıllı, zəkəsi olan bir gənc kimi tanıydırıq. Keçən il Lənkəran Dövlət Universitetinin məzunu oldu. Coğrafiya fakültəsinə bitirdi. Bu il da müəllim kimi fəaliyyətə başlamışdı. Bir zamanlar medianin gündəminə ixtiraçıları ilə düşmüşdü. Hələ tələbə olarken ağıllı cihaz ixtira etmişdi. Mobil telefon vasitəsilə uzaqdan idarəetmə sistemi yaratmışdı. Həmin cihazla uzaqdan maşınları işə salmaq elektrik lapmalarını açıb bağlamaq, qapıları örtmek mümkündür. Belə savadlı oğlan idi. Kəndimizin sevimli bir övladı idi".

2018-ci ilin 9 ayı ərzində məisət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdaresinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adigözəl Adigözəlov "Qadınlara və qızlara qarşı zorakılığa son!" 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Məisət zəminində baş verən cinayətlər nəticəsində özünü öldürənlərin 112 nəfəri qadındır ki, onların da 11 nəfəri azyaşlı qızlardır".

Qanunvericilik var, amma...

Azərbaycanda hələ də qadınlara qarşı zorakılıq halları mövcuddur. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə "Gender əsaslı zorakılığa qarşı 16 günlük feallıq" kampaniyasının açılış konfransında belə deyib. Bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir. Mütemadi sosial programlar və maarifləndirme kampaniyaları aparılsa da, hələ də bütövlükde qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb.

Azərbaycanda "Gender əsaslı zorakılığa qarşı 16 günlük feallıq" kampaniyasına start verilib. "Gender əsaslı zorakılığa qarşı 16 günlük feallıq" hər il 25 noyabr (Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusunu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar "16 günlük kampaniya" kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Kampaniya BMT-nin Əhalii Fondu, BMT-nin İnkişaf Programı (UNDP), Beynəlxalq Migrasiya Təşkilatı (IOM), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Sehiyyə Təşkilatı, BMT-nin İctimai İnformasiya Departamenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi, Rəsional İnkişaf uğrunda Qadınlar Assosiasiyesi və Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Qadınlara qarşı zorakılıq onların yaxınlarından töredilir

Ümumdünya Sehiyyə Təşkilatının (ÜST) məlumatla-



Qadınlara qarşı zorakılıq halları artıb, amma...

Dünya bu hallarla belə mübarizə aparır, bəs bizdə?

nına əsasən, dünyada qadınların 35%-i zorakılığa məruz qalır və zorakılıq halları əsasən qadınlara qarşı onların yaxınları tərəfindən töredilir. İctimai səhiyyə baxımından gelecekde böyük təhlükələrin yaranmasına səbəb olan qadınlara qarşı zorakılıqla ölkəmizdə mütəmadi olaraq mübarizə aparılır. Ümumən dünya ölkələri arasında qadınların zorlanması üzrə lider ölkə Hindistandır.

Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Coxmilləti ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gelinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmcinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən önce iki dəfə düşünməlidir.

Psiyoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psiyoji problemlər dayanır. Zoramaya məruz qalınlar eksər hallarda bu faktı gizlədir. Bu

də heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müraciətləri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narahatlıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbinə ən yaxında olanlara tökürl.

Bu şəxslər barədə məlumat bazası yaradılıb

Müasir zamanda məisət zorakılığı ilə mübarizədə gender bərabərliyi demokratik institutların səviyyesinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda məisət zorakılığı töretmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlar da müvafiq tərbiyəvi, profilaktik işlər aparırlar. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılıb.

Dünya bu halları bağışlamır - qanunlar sərtdir

Amma inkişaf etmiş dünya ölkələrində zorlama ilə bağlı bir-birindən fərqli cəzalar tətbiq olunur. Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddet hadisələri təcavüz kimi qiymətləndirilir. Belə ki, qurbanın mimika və

sözlü ifadə ilə cinsi akti istəmədiyini bildirməsi cəzalandırılmaya birbaşa əsas yaradır. Qurbanın "yox" deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.

Türkiyədə isə cinsi xarakterli sözler də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət töretmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayəti olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təməsin gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əlle toxunmaq cinsi hückum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.

Fransa

Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul edilən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransada qanunda təcavüzün miqyası geniş tutulur. Tehdid və ya "ani" cəhdlərlə cinsəlliye zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan -

yarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.

İtalya

İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun yüksəyə minməsinin üstündə xeyli vaxt keçib. 1996-cı ilə dək qanuni düzəlişlər yüksəyə minmənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindeki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbsle yekunlaşdırılır.

İsveç

İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar "cinsi zorlama" olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənəlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. Isveçrədə, 2004-cü ildə etibarən evlilik daxilində baş tutan təcavüz lər cəzalandırılır.

İsveç

İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan -

sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda - faydalananmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyen və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmüş cinsi aksiyalar da artıq tecavüz olaraq qiymətləndirilir.

ABŞ

ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlik göstərir. Amma ştatlar arasındaki fərqli böyükdür. Bəzi ştatlarda qanunlar olduqca liberal özləlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda "Bəli, bəli deməkdir" qanunu keçərlidir. Buna görə də her iki

Noyabın 29-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" Lissabonun "Sportinq" klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.

Qarşılaşmanın cəxiyalı referi Petr Ardeleanu idarə edəcək. Petr Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "Inter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yeriñe yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqlərlərində Azərbaycan təmsilcisi fərqlənəsə də, cəxiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Neticədə "Qarabağ" qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqə tutubmuş.

Bu faktın sabahki oyuna hansısa təsiri ola biləcəyini düşünmürəm, hər halda baş hakim kimi meydana çıxan cəxiyalının obyektiv qərarlar vərəcəyinə ümidi edək.

4 turdan sonra E qrupunda 10 xalla birinci yeri tutan "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib. "Sportinq" son turda "Arsenal"la sefərdən bir xal qazandığı üçün 7 xalla turnir cədvəlində ikincilik yerini qismen möhkəmlədi. "Vorskla" son turda "Qarabağ"a minimal hesabla uduzsa da, topların fərqinə görə yəne 3 xalla 3-cü pillədədir. "Qarabağ" isə 3 xalla 4-cü sıradadır.

Sabah "Vorskla" öz meydanında "Arsenal"ı qəbul edir. Ukraynadakı hərbi rejimin elan olunmasının bu qarşılaşmaya hansısa təsirinin olacağını demək çətindir. Amma ukraynalılar n ingilis təmsilciliyi ilə qələbəyə oynamaya çalışacaqlar. Yada salaq ki, bu klublar arasında ilk oyunda "Vorskla" rəqib qapisından 2 top keçirməyə(4:2) müvəffəq olub. Həm "Vorskla", həm "Qarabağ" qalib gəlsələr belə, turnir cədvəlində liderlər mövqələrini yene dəyişməyəcək. Amma hər iki qələbə reallaşarsa, turnir cədvəlində vəziyyət qəlizləşə və hər şey son turda müəyyənləşə bilər.

Lissabon təmsilcisinin hücumçuları - kolumbiyalı Fredi Montero ve braziliyalı Rafinya zədə səbəbindən Bakıya gelib-gelmedikləri bu gün biliñəcək. Lissabon təmsilcisi noyabın 27-də doğma "Joze Alvalade" stadionunda sonuncu məşqini keçdiyindən sonra Bakı vaxtı ilə 18:00 çarter reysi ilə paytaxtımıza yola düşüb. Lissabon təmsilcisinin oyun öncəsi son hazırlığı isə bu gün matçın keçirilecəyi Bakı Olimpiya Stadionunda olacaq. Yeri gəlmışken, rəqibin "Qarabağ"la oyun üçün Bakıya bir neçə gənc futbolçu getirdiyi deyilir.

"Sportinq"ın sabahki oyu-



Qurban Qurbanov

"çarpaz atəş" altında

Sabah Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" Lissabonun "Sportinq" klubunu qəbul edəcək



na sanki çox da ciddi yanaşmadığı rəyi albəttə ki, yanlışdır. "Sportinq" 7 xal toplaşa da, özünü son turda tam rahat hiss etməsi üçün Bakıda mütləq qalib gəlməlidir. Bu səbədən de rəqibin sabahki qarşılaşmada optimal heyətdə meydana çıxacağı gözləniləndir. Çünkü Bakıda xal itki Lissabon təmsilcilərinə baha başa gelə bilər.

Azərbaycan millisinin Millətlər Liqasındaki son qrup oyununda Kosovoya biabırçı məğlubiyyətdən sonra başlamış müzakirələr təessüf ki, hələ də davam edir. Bu isə nə Qurban Qurbanovu, nə də "Qarabağ"ın oyunçularının motivasiya olmasına imkan verir. "Qarabağ"ın son turda çempionatın debütənti ilə

heç-heçə etməsi də buna do留意 ilə sübutdur.

Qurban Qurbanovun "çarpaz atəş"(həm milli komanda, həm "Qarabağ" a görə) altda saxlanılması(qalması) yaxşı hal deyil. Burda futbolun inkişafında deyil, bəzi qrupların maraqlarına xidmet edən siyasişmiş idman mediasının da "rolu" var. Bunları hiss etmek mümkündür.



"Qarabağ"ın sabahki oyunda yaxşı netice göstərəcəyinə ümidi edək. Bu həm klubun özüñəninə minəmək edər, həm baş məşqçini bir az tez-yıqlardan yayındır, həm də azarkeşlərin canına bu soyuq payız axşamında istilik gətirər.

Uğurlar, "Qarabağ"...

□ **Nazim SABIROĞLU,**
"Yeni Müsavat"

Onun işi isə getdikcə daha da çətinə düşür.

Məlumdur ki, "Qarabağ" da "Sportinq"le görüş ərefəsi ciddi problemlə üzləşib. Komandanın yegana mərkəz hücumçusu Innocent Emeqara məşqədə zədələndiyi üçün 2018-ci ildə daha heç bir oyuna çıxa bilməyəcək. Emeqara artıq İsvəçreyə yollanıb və adıçəkilən ölkədə əməliyat olunacaq. "Qarabağ"ın transfer sardan bəxti həm də ona görə getirmi ki, alınan futbolcular "bismillah" edən kimi zədələnir. Dani Kintana neçə aydır kluba kömək edə bilmirdi, indi o zədəsinin sağaldıb yaşılmeydana qayıdan kimi Emeqara sıradan çıxdı. Allah Emeqara ya kömək olsun, amma o, "Qarabağ" a istənilən səviyyədə kömək edə bilmədi. Emeqara milli çempionatda 5 qol vurmaqla "Qarabağ" in en yaxşı bombardırı olsa da, Avropa kuboklarında bir oyunda bele qol vura bilməyib. Onun oyunu haqda defələr təqnid fikirlərimi yazdım üçün bu mövzuya qayıtmagın adı yox, çünkü həm Emeqaranın özü yox, həm də təqnidlərin mənası...

Avroliqada bundan sonra möcüzə olacağına ümid azdır, amma Emeqaranın yoxluğu milli çempionatda "Qarabağ" a ciddi problem yarada bilər. Sabahki oyunda bu boşluğu Girye doldura bilər, amma o da cinahda oynamağa meyllidir. Qol.az saytı yazar ki, "Qarabağ" bir neçə aydır heyətinə hücumçu cəlb etmek üçün transfer çalışmaları aparır və bunun üçün normal büdcə də ayrılib. Təki...